



İxtisasın adı: Plastik boru qaynaqçısı

AZƏRBAYCAN RESPUBLİKASI  
TƏHSİL NAZIRLIYI

PEŞƏ TƏHSİLÜ ÜZRƏ  
DÖVLƏT AGENTLİYİ



# PLASTİK BORULARIN MONTAJA HAZIRLANMASI



AVROPA İTTİFAQI



AZƏRBAYCAN RESPUBLİKASI  
TƏHSİL NAZIRLIYI



*Empowered lives.  
Resilient nations.*

## PLASTİK BORULARIN MONTAJA HAZIRLANMASI

*Bu modul Avropa İttifaqının maliyyələşdirdiyi və Birləşmiş Millətlər Təşkilatının  
İnkişaf Programının icra etdiyi “Gəncədə Sənaye üzrə Regional Peşə Kompetensiya  
Mərkəzinin yaradılmasına dəstək” layihəsi çərçivəsində hazırlanmışdır.*

*Azərbaycan Respublikası Təhsil Nazirliyinin  
09.10.2019-cu il tarixli, F-601 nömrəli  
əmri ilə təsdiq edilmişdir.*

*Modul tədris vəsaiti müvafiq təhsil proqramları (kurikulumlar) üzrə bilik, bacarıq və səriştələrin verilməsi məqsədi ilə hazırlanmışdır və peşə təhsili müəssisələrində tədris üçün tövsiyə olunur. Modul tədris vəsaitinin istifadəsi ödənişsizdir və kommersiya məqsədi ilə satışı qadağandır.*

**Müəllif:**

**Rasim Ağacanov**

*Sumqayıt Texnologiya Parkı,  
Polimer məmulatlar zavodu,  
Texniki İstehsalat bürosunun rəisi*

**Rəyçilər:**

**Azər Məmmədov**

*Sənaye və Texnologiyalar üzrə  
GDPTM-nin istehsalat təlimi ustası*

**E. Məmmədov**

*“Sumqayıt Texnologiyalar Parkı”  
MMC-nin baş direktoru*

**Texniki redaktor:**

**A. Xankişiyyev**

*Modulda ifadə olunan fikirlər və məlumatlar müəllifə aididir və  
heç bir şəkildə Avropa İttifaqının və Birləşmiş Millətlər  
Təşkilatının İnkışaf Proqramının mövqeyini əks etdirmir.*

## MÜNDƏRİCAT

<b>Giriş</b>	5
<b>"Plastik boruların montaja hazırlanması" modulunun spesifikasiyası</b>	6
<b>Təlim nəticəsi 1: Polipropilen boruların çeşidlərini bilir və onları quraşdırılma vəziyyətinə gətirməyi bacarır</b>	7
1.1. Su təchizatı sistemlərinin qurulmasında istifadə olunan polipropilen boruları göstərir	7
1.2. İsti su və istilik təchizatı sistemləri üçün istifadə olunan polipropilen boruları ayırır	16
1.3. Polipropilen boruların diametrinə uyğun fitinqlərini seçərək montaj vəziyyətinə gətirir	23
1.4. Sənaye və məişət çirkab sularının axıdılması üçün qırçılı (koruge) polipropilen boruları seçir	27
Tələbələr üçün fəaliyyətlər	35
Qiymətləndirmə	36
<b>Təlim nəticəsi 2: Metalloplastik və polivinilxlorid boruların təyinatını bilir, onları quruluşuna, texniki xüsusiyyətlərinə görə ayırmayı bacarır</b>	37
2.1. Metalloplastik boruları quruluşuna görə bir-birindən ayırır	37
2.2. Metalloplastik boruların texniki xüsusiyyətlərini sadalayır	41
2.3. Metalloplastik boruların birləşdirici hissələrini tanıyır	45
2.4. Polivinilxlorid boruların quraşdırılma ardıcılığını göstərir	51
Tələbələr üçün fəaliyyətlər	55
Qiymətləndirmə	57
<b>Təlim nəticəsi 3: Polietilen boruların texniki xüsusiyyətlərini bilir və onları təyinatına uyğun istifadə etməyi bacarır</b>	58
3.1. Polietilen boruların xassələrini izah edir	58
3.2. Polietilen borulara uyğun fitinqləri seçir	65
3.3. SDR kəmiyyətinə görə polietilen boruların texniki xüsusiyyətlərini sadalayır	71
3.4. Damcı suvarma borularını tətbiq edir	74
Tələbələr üçün fəaliyyətlər	78
Qiymətləndirmə	80
Ədəbiyyat	81



## GİRİŞ

### Hörmətli oxucu!

Plastik materiallardan olan boruların qaynaq texnologiyası bu gün qabaqcıl texnologiya sayılır və günü-gündən təkmilləşərək inkişaf edir. Plastik boruların müasir montaj texnologiyası müxtəlif diametrlı boruların qaynaq edilməsi, habelə boruların birləşdirilməsi üçün zəruri olan elementlərin quraşdırılmasını özündə cəmləşdirir. Statistika göstərir ki, bu gün fəaliyyətdə olan bütün boru xətlərinin 70%-ni plastik borular təşkil edir.

Plastik borular metal borulara nisbətən daha ucuzdur, istismar müddəti ən azı əlli ildən yuxarıdır, quraşdırılmasına sərf olunan zəhmət qat-qat azdır, bundan əlavə, çəkisi yüngüldür. Göstərilən bu müsbət amillərə çəkilən xərclərin azaldılmasını da əlavə etmək olar. Plastik borulardan yiğilmiş boru xətlərinin çatışmayan cəhəti isə, onların qaynaqdan sonra təkrarən sökülb-yığıla bilməmələridir. Buna görə də bu borularla işləmək son dərəcə diqqət tələb edir ki, montaja hazırlıq vaxtı səhvlərə yol verilməsin.

Plastik boruları montaja hazırlayarkən sistemi elə komplektləşdirmək lazımdır ki, sxemi verilmiş istənilən mürəkkəb konfiqurasiyalı boru xəttini quraşdırmaq mümkün olsun.

Montaj üçün lazım olan boruların çeşidlərini bilən, onları verilmiş layihə üzrə quraşdırma vəziyyətinə gətirən və onlar üçün ən optimal birləşdirici hissələri seçməyi bacaran peşə ixtisas təhsilli mütəxəssislərin hazırlanmasına respublikamızda böyük ehtiyac vardır. Bu baxımdan "Plastik boruların montaja hazırlanması" modulunun əhəmiyyətini qeyd etmək olar.

## **"Plastik boruların montaja hazırlanması" modulunun spesifikasiyası**

### **Modulun adı: Plastik boruların montaja hazırlanması**

**Modulun ümumi məqsədi:** Bu modulu tamamladıqdan sonra tələbə, plastik boruların xüsusiyyətlərini, onların növlərini biləcək və təyinatına uyğun olaraq istifadə etməyi bacaracaqdır.

#### **Təlim nəticəsi 1: Polipropilen boruların çeşidlərini bilir və onları quraşdırılma vəziyyətinə gətirməyi bacarır.**

##### **Qiymətləndirmə meyarları**

1. Soyuq su sistemlərinin qurulması üçün istifadə olunan polipropilen boruları göstərir.
2. İsti su və istilik təchizatı sistemləri üçün istifadə olunan polipropilen boruları ayırır.
3. Polipropilen boruların diametrinə uyğun fitinqlərini seçərək montaj vəziyyətinə gətirir.
4. Sənaye və məişət çirkab sularının axıdılması üçün qırçılı (koruge) polipropilen boruları seçilir.

#### **Təlim nəticəsi 2: Metalloplastik və polivinilxlorid boruların təyinatını bilir, onları quruluşuna, texniki xüsusiyyətlərinə görə ayırmayı bacarır.**

##### **Qiymətləndirmə meyarları**

1. Metalloplastik boruları quruluşuna görə bir-birindən ayırır.
2. Metalloplastik boruların texniki xüsusiyyətlərini sadalayır.
3. Metalloplastik boruların birləşdirici hissələrini tanıyır.
4. Polivinilxlorid boruların quraşdırılma ardıcılığını göstərir.

#### **Təlim nəticəsi 3: Polietilen boruların texniki xüsusiyyətlərini bilir və onları təyinatına uyğun istifadə etməyi bacarır.**

##### **Qiymətləndirmə meyarları**

1. Polietilen boruların xassələrini izah edir.
2. Polietilen borulara uyğun fitinqləri seçilir.
3. SDR kəmiyyətinə görə polietilen boruların texniki xüsusiyyətlərini sadalayır.
4. Damcı suvarma borularını tətbiq edir.



## TƏLİM NƏTİCƏSİ 1

**Polipropilen boruların çeşidlərini bilir və onları quraşdırılma vəziyyətinə gətirməyi bacarır.**

### **1.1. Su təchizatı sistemlərinin qurulmasında istifadə olunan polipropilen boruları göstərir.**

#### ➤ Polimer nədir?

Polimerlər yüksəkmolekullu birləşmələrdir və bunların da makromolekulu çoxlu sayda təkrar olunan elementlərdən ibarətdir. XX əsrin əvvəllərində sintetik üsulla sintez olunan polimerlər sərbəst maddələr qrupuna daxil edildilər. İlk sintez olunan sintetik maddələr ağac, rezin və ipək kimi təbii polimerləri əvəz edirdi.

Elmin və kimya sənayesinin inkişafı son illərdə geniş spektrli yeni polimer maddələrin yaranmasına gətirib çıxarıb-plastik kütlələrin, elastomerlərin bir çox xassələri digər polimerlərin xassələrindən fərqlənir.

Boru və birləşdirici detalların istehsalında geniş istifadə olunan polimer materialları, yüksək temperatur və təzyiq altında müəyyən bir forma almağa və sonra verilən formanı stabil saxlamaq xassələrinə malikdir (soyutma və bərkitmə əsasında). Yeri gəldikdə plastik kütlələrin tərkibinə polimerlə yanaşı, başqa modifikasiatorlar da əlavə edilir ki, bunlar da texnoloji və istismar xassələrini yaxşılaşdırır.

Plastik kütlələri 2 qrupa bölgülər: termoplastiklər (termoplast) və termoreaktivlər (reaktoplast).

Termoplast qrupuna aid etmək olar: qızdırılma zamanı yüksək elastik vəziyyətə keçən plastik kütlələr ki, bunlar ekstruziya (boru) və təzyiq altında tökmə (birləşdirici və digər detallar) üsulu ilə emal oluna bilirlər. Emaldan sonra termoplastların xassələri dəyişmir və onlar təkrar emala qaytarla bilir.

İkinci qrupa reaktoplastlar addır: bu plastik kütlələr termoplastlardan fərqli olaraq, emal və qəlibləmə prosesində sərtləşir və təkrar emala yararlı olmurlar.

Adətən, reaktoplastlar təmiz halda istifadə edilmirlər. Onlar, əsasən, kompozit materiallarla – şüşə, karbon, polimer liflərlə və s. birləşmiş halda, əsas komponent kimi istifadə olunurlar. Epoksid və poliefir qatranı ən çox istifadə olunan reaktoplastik polimerlərdəndir. Plastik kütlələrin alınması üçün istifadə olunan əsas xammal neft və təbii qazdır.

Borular və onların birləşdirici detallarının hazırlanmasında istifadə olunan polimer materialları: PE (polietilen), PP (polipropilen), PB (polibuten), PVX (polivinilklorid), PS (polistirool), PA (poliamid) və s.

Boru və onlar üçün detalların çoxtonnajlı istehsalında əsas xammal kimi poliolefinlərdən istifadə edilir. Tərkibinə müxtəlif növ əlavələr qatmaqla və modifikasiya (fiziki, kimyəvi, fiziki-kimyəvi və radioaktiv) etməklə unikal fiziki-mexaniki xassələrə malik kompozitlər və bunlar əsasında da xüsusi markalar yaradılır. Polimerə az miqdarda xüsusi struktura malik qruplar, blok sopolimerlər və ya xüsusi doldurucular əlavə etməklə polimer materiallarının fiziki modifikasiyası həyata keçirilir. Tikilmiş polimer çatlamaya qarşı, şaxtaya qarşı və istiliyə qarşı davamlılığa malikdir ki, bu da boru kəmərlərinin keyfiyyətini artırmaq üçün vacib xüsusiyyətlərdəndir. Xammal olaraq az miqdarda polikarbonat, stirol sopolimeri, poliefir və epoksid qatrarı əsasında kompozit materiallar (şüşə plastiklər) və s. boruların hazırlanması üçün istifadə olunur.

#### ➤ **Polipropilen materialının xarakteristikası**

Polipropilen makromolekulu spiralvari konformasiyaya malik izotaktik termoplastdır, ilk dəfə 1954-cü ildə alınmışdır.

Polipropilen propilen qazını polimerləşdirməklə alınır, kimyəvi formulu  $\text{CH}_2=\text{CH}-\text{CH}_3$ . Onun aşağıdakı modifikasiyaları vardır:



*Şəkil 1.1. Dənəvər PPH*

- Propilen homopolimeri (tip 1) – PPH (Şəkil 1.1.)


Bu növ xammaldan, əsasən, soyuq su və kanalizasiya sistemlərində, havalandırma və sənayenin digər sahələrində istifadə olunan borular istehsal olunur.

- Propilen və etilen sopolimeri (tip 2) – PPB – bloksopolimer

Bu növ xammaldan zərbəyə davamlı boruları və onların birləşdirici hissələrini hazırlayırlar.

- Propilenin etilenlə statik sopolimeri (tip 3) random sopolimer – əvvəllər PPRC kimi işarə olunurdu, sonralar şərti işarəsi qısaldırılaq PPR şəklində yazılıdı (Şəkil 1.2).

Polietilendən fərqli olaraq, polipropilenin sıxlığı azdır ( $0,91 \text{ g/sm}^3$ ), daha bərkdir (yeyilməyə qarşı davamlıdır), istiyə daha döyümlüdür ( $140^\circ\text{C}$ -də yumşalır, ərimə temperaturu  $175^\circ\text{C}$ -dir), korroziyaya uğramır. Günəş şüalarına və havanın oksigeninə qarşı həssasdır (bu səbəbdən də polipropilen xammalına müxtəlif stabilizatörler əlavə olunur). Polipropilenin əsas xarakteristikaları cədvəl 1.1-də verilmişdir:



*Şəkil 1.2. Dənəvər PPR*

#### **Cədvəl 1.1. Polipropilenin əsas xarakteristikaları**

Molekul kütləsi, (vahid kütlədə atomların sayı)	75 000 – 300000
Sıxlığı, $\text{g/sm}^3$	0,91 – 0,92
Gərilmə zamanı axıcılıq həddi, $\text{N/mm}^2$	27 – 30
Dartılma zamanı möhkəmlik həddi, $\text{N/mm}^2$	34 – 35
Dartılma zamanı nisbi uzanma, %	> 500
Elastiklik modulu, MPa	900 – 1200 100 > 146
İstiyədavamlılıq, $^\circ\text{C}$	0,15
Ərimə temperaturu, $^\circ\text{C}$	0,23
İstidən xətti genişlənmə əmsalının orta qiyməti, $\text{mm/m} \cdot {}^\circ\text{C}$	
İstilikkeçirmə əmsali, $\text{Vt/m} \cdot {}^\circ\text{C}$	


Onu polietilendən fərqləndirən əsas cəhət səthi-aktiv maddələrə qarşı daha döyümlü olmasıdır. Zərbəyə qarşı davamlılığı  $5-12 \text{ kC/m}^2$ , mənfi temperaturlarda şaxtaya qarşı davamlıdır. Polipropilen borular soyuq və isti su təchizatı sistemlərində, daxili və xarici kanalizasiya sistemlərində geniş tətbiq olunur.

### ➤ Polipropilen borular

Plastik kütlələri, habelə onlar əsasında yaradılmış digər termoplastları ekstruziya metodu ilə emal edərək lövhələrə, örtüklərə, borulara, profilli məmulatlara və digər məhsullara çevirmək mümkündür.

Ekstruziya vasitəsilə həm termoplastik polimerləri (termoplastlar), həm də termoreaktiv qatranlar əsasında yaradılmış plastik kütlələri (reaktoplastlar) emal etmək olur. Bundan əlavə, elastik materialların (kauçuk, rezin, elastomerlər və s.) emalında da ekstruzyanın rolü böyükdür. Ekstruziya prosesi zamanı materialın formaverici alətə (filyerə) tərəf ötürülməsi *ekstruder* adlanan xüsusi maşınların köməyi ilə həyata keçirilir. Plastik kütlələrin emalında bir qayda olaraq, şnekli (vintli) ekstruderlərdən istifadə edilir (şnek, almanca schnecke – hərfi mənada qurd deməkdir). Polioleinlərin ekstruziyası, əsasən, birşnekli maşınlarda həyata keçirilir. Çoxşnekli ekstruderlərdən isə tozşəkilli poliolefinlərin emalında, əsasən də, onların boyanmasında və dənəvərləşdirilməsində istifadə olunur.

Binaların daxilində isti və soyuq su təchizatı sistemləri üçün hazırlanan boruların və onların birləşdirici hissələrinin (fitinqlərin) əksəriyyəti 3-cü tip polipropilendən, yəni PPR – polipropilen random sopolimerdən istehsal olunur.



*Şəkil 1.3. PPR borulardan yığılmış su təchizatı sistemi*

PPR borular metal boruların əksinə olaraq xarici diametrinə görə adlanır. Metal borular daxili diametrlərinə görə adlandırıldıqları üçün PPR borulardan bir ölçü vahidi kiçikdir. Aşağıdakı cədvəldə polipropilen və metal boruların müqayisəli ölçüləri verilmişdir:

<b>Ölçü (Düymə)</b>	<b>Polipropilen (mm)</b>	<b>Metal (mm)</b>
$\frac{1}{2}$	20	15
$\frac{3}{4}$	25	20
1"	32	25
$1\frac{1}{4}$	40	32
$1\frac{1}{2}$	50	40
2	63	50

Su təchizatı sisteminin elementlərini seçərkən onların istismar şəraiti, temperatur rejimi və işçi təzyiqi nəzərə alınmalıdır. Bu xətlərin çəkilməsi üçün bir neçə növ polipropilen borudan istifadə olunur: təkqatlı (Şəkil 1.4) və çoxqatlı, alüminium təbəqəli və ya şüşəlifli üçqatlı borular. Onların seçilməsi, bilavasitə, sistemdəki təzyiqdən asılıdır. Boruların yanlarındakı göy zolaq soyuq suyu, qırmızı zolaq isə isti suyu göstərir.



*Şəkil 1.4. Soyuq su təchizatı sistemlərində istifadə edilən ağ rəngli polipropilen borular*

• Polipropilen boruların fərqli xüsusiyyətləri. Polietilen dəfələrlə əyilməyə və sürtünmədən yeyilməyə qarşı çox yüksək davamlılığa malikdir. Onu polietilendən fərqləndirən əsas cəhət səthi-aktiv maddələrə qarşı daha döyümlü olmasıdır. Zərbəyə qarşı davamlılığı  $5-12 \text{ kC/m}^2$  və mənfi temperaturlarda şaxtaya qarşı davamlıdır.

Polipropilen borular soyuq və isti su təchizatı sistemlərində, daxili və xarici kanalizasiya sistemlərində geniş tətbiq olunur. Soyuq su təchizatı sistemləri üçün polipropilendən hazırlanmış boruları fərqləndirmək üçün yan tərəflərinə göy zolaq vurulur və onların birləşdirici hissələri (fitinqlər) bir sıra mühüm üstünlük'lərə malikdirlər:

- Uzunömürlülük (istismar müddəti ən azı 50 ildir);
- Ekoloji cəhətdən təmizdirilər və yüksək sanitər-gigiyenik xüsusiyyətləri var;
- Daxilində hərəkət edən suyun səsini minimuma endirdiklərinə görə səsboğucu xassələrə malikdirlər;
- Korroziyaya qarşı davamlıdırlar;
- Kimyəvi cəhətdən inert olduqları üçün bir çox kimyəvi maddələrə və məhlullara qarşı döyümlüdürlər;
- Daxili səthlərinin hamar olması suyun hərəkətinə mane olan müqaviməti azaldır və ərp əmələ gəlməsinin qarşısı alınır;
- Quraşdırılması və təmiri asandır;
- Estetik cəhətdən gözəldir, əlavə boyanmaya ehtiyac yoxdur;
- Çəkisinin yüngül olması daşınma və montaj işlərini asanlaşdırır.


Lakin polipropilen boruların çatışmayan cəhətləri də var. Onlardan ən əsası montaj zamanı meydana çıxır, belə ki, bu borular qatlanmır və quraşdırıldıqdan sonra sökülmürlər. Əgər polipropilen boruları quraşdırılarkən hər hansı bir səhvə yol verilmişdirsə, o zaman boru xəttinin zay hissəsi kəsilir və dəyişdirilərək birləşdirici mufta və ya digər müvafiq fitinqlərlə birləşdirilir. Bundan əlavə, polipropilen borular (xüsusilə, tərkibinə rəng qatılmamış) ultra-bənövşəyi (UB) şüaların təsiri altında deqradasiyaya (xassələrinin pisləşməsi) məruz qalırlar. Lakin polipropilendən hazırlanmış yüksək keyfiyyətli və bahalı boru xammallarının tərkibinə onun kimyəvi deqradasiyasının qarşısını alan antioksidantlar və UB-şüalarının materialın dərinliklərinə nüfuz etməsinin qarşısını almaq üçün boyayıcı maddələr qatırlar (Şəkil 1.5).



*Şəkil 1.5. Soyuq su təchizatı sistemlərində istifadə edilən boz rəngli polipropilen borular*

#### ➤ Polipropilen boruların markalanması

Bütün polipropilen boruların üzərində hərfli-rəqəmli markalanma (Şəkil 1.6) qeyd olunur ki, bu da onların əsas fiziki-texniki və istismar xüsusiyyətlərini əks etdirir. Satış mərkəzindən boru alan zaman markalanmanı diqqətlə oxumaq lazımdır ki, optimal variantın seçilməsində səhvə yol verilməsin. Daha aydın olsun deyə aşağıdakı nümunənin markalanmasına nəzər yetirək:



*Şəkil 1.6. PPR boruların markalanması*

A – markalanma yazılı bir qayda olaraq, materialı istehsal edən şirkətin loqotipi və ya adı ilə başlayır. O firmalar ki, istehsal sferasında, həqiqətən də, böyük nüfusa malikdirlər, hər ehtimala qarşı öz məhsullarının hər bir vahidi üzərində öz adlarını yazmaqdan çəkinmirlər.



*Şəkil 1.7. İstehsal markası olmayan keyfiyyətsiz borulardan çəkilmiş sistemlər*

Əgər istehsalçı məhsul üzərində öz adını yazmaqdan “utanırsa” və ya markalanmadə heç nə göstərilmirsə (Şəkil 1.7), onda fikirləşmək lazımdır ki, bu məhsulu almağına dəyər, ya yox. Deməli, bu məhsul yalançı imitasiyadan başqa bir şey deyil.

**B** – boru üzərindəki sonrakı şərti ixtisar borunun struktur quruluşunu göstərir. Burada adətən aşağıdakı qeydlərə rast gəlmək olur:

- PPR – heç bir daxili möhkəmləndirilməsi olmayan adı polipropilen boru;
- PPR-FB-PPR – orta qatı şüşə liflərlə möhkəmləndirilmiş boru;
- PPR/PPR-GF/PPR və ya PPR-GF – orta qatına şüşə lifli kompozit və polipropilen qarışıığı çəkilmiş, kompozit materialla möhkəmləndirilmiş boru;
- PPR-AL-PPR – alüminium təbəqə ilə möhkəmləndirilmiş boru;
- PP-RCT-AL-PPR – bu mürəkkəb şərti ixtisar onu göstərir ki, boru müxtəlif materiallardan hazırlanmış bir neçə qatdan ibarətdir. Belə ki, daxili qat – PP-RCT – zəngin termostatik xassələrlə modifikasiya olunmuş polipropileni bildirir, AL – orta qatın alüminium təbəqədən olmasını göstərir, PPR – xarici qat – polipropilen.

**C** – bu işaret PN (Pressure Nominal) – borunun istismar xüsusiyyətləri və tətbiq sahələri barədə çox şey deyir. Yəni nominal işçi təzyiq rəqəmlərlə göstərilir (bar və ya texniki atm.)

**D** – Bu rəqəmlər borunun xarici diametrini və divar qalınlığının millimetrlərlə ifadəsidir.

**E** – Borunun istismar sinfidir (standartlara əsasən müəyyən olunur), bu borunun hansı sahədə tətbiq olunmasını tövsiyə edir.


**F** – Bu parametr sistemdə borunun tab gətirə biləcəyi təzyiqin maksimal qaldırıla bilən həddini göstərir.

**G** – Axırıncı hərfli-rəqəmli işaret ilə bu məmulatın hansı normativlər əsasında istehsal olunduğu bildirilir və o normativ sənədin (GOST, ISO, AZS, TŞ və s.) nömrəsi göstərilir. Boruların təsnifatı barədə informasiya alıqdan sonra nəzərdə tutulan şəraitlərdə onun mümkün istismar müddətini müəyyən etmək olar.

## **1.2. İsti su və istilik təchizatı sistemləri üçün istifadə olunan polipropilen boruları ayıriz.**

### **➤ Şüşə lifli üçqat fiber boruları**

Plastik kütlələrin emalı sənayesində çox əhəmiyyətli proseslərdən biri də 3-cü tip "Random polipropilen"in (PPR – Polypropylene Random Copolymer) əldə olunması və onun sənayeyə tətbiqidir. Yüngül və möhkəm olan bu termoplast bir çox həllədicilərə, turşulara, qələvilərə və s. qarşı davamlıdır. Onun istilik universallığı xüsusi əhəmiyyət kəsb edir. Ondan hazırlanmış borular  $-40^{\circ}\text{C} \div +90^{\circ}\text{C}$  temperatur intervalında istismar olunur. Materialın elastikliyi səbəbindən bu borularda su donduqda onları çatlatmır (Şəkil 1.8).



*Şəkil 1.8. Şüşə lifli üçqat PPR fiber boruları (ağ rəngli)*

Bu borular aşağıdakı üstün cəhətlərə malikdirlər:

- Keyfiyyəti:** Avropa standartlarının tələblərinə cavab verən xammaldan hazırlanır.
- Etibarlılıq:** Borulardan yiğilmiş sistemlər yüksək germetikliyə (kipliyə) malik olurlar.
- Uzunömürlülük:** Borunun istismar müddəti soyuq və isti su üçün 50 ildən yuxarıdır.

4. **Korroziyaya və kimyəvi davamlılıq:** borular korroziyaya uğramır, aqressiv mühitə davamlıdır, hamar daxili səthə malik olduqlarına görə nəqletdirmə qabiliyyəti yüksəkdir.
5. **Ekoloji təmizlik:** Polipropilen su ilə və onun tərkibində olan elementlərlə reaksiyaya girmədiyindən su başqa dad vermir. Onun daxili səthi sürüşkən olduğundan üzvi və qeyri-üzvi çöküntülərin, habelə kirəclərin əmələ gəlməsi müşahidə olunmur.
6. **Dözümlülük:** Orta təbəqəni təşkil edən şüşə lifli material yüksək temperaturlarda xətti genişlənmə səbəbindən borunun əyilməsinin qarşısını alır və təzyiqə davamlılığı əhəmiyyətli dərəcədə yüksəldir.

Bu borunun daxili və xarici qatı PPR-dən, orta qatı isə polipropilen və süsə lif (GF) qarışığından hazırlanmışdır ki, bunun sayəsində PPR boruların istidən xətti genişlənməsini stabillaşdırmaq mümkün olmuşdur. Şüsə materialından hazırlanmış liflərin xətti genişlənmə əmsalı olduqca kiçik qiymətə malikdir ( $k=0,009 \text{ mm/m}^{\circ}\text{C}$ ). Bu xüsusiyyətlərinə görə şüşə lifdən sement əsaslı tikinti məhlullarının möhkəmləndirilməsində çoxdan istifadə edilir. Şüsə lif müxtəlif yüklənmələrə qarşı çox davamlıdır. Müqayisə üçün qeyd etmək olar ki, dərtılma zamanı şüşə lifin möhkəmlik həddi poladdan üç dəfə çoxdur.



*Şəkil 1.9. Şüsə lifli üçqat PPR fiber borular*

**Cədvəl 1.2. Şüşə lifli üçqat PPR fiber boruların həndəsi ölçüləri**

Xarici diametri, mm OD	Diametrdən kənaraçixma, mm	Divar qalınlığı, mm, S	Divar qalınlığından kənaraçixma, mm
16	+0,3	2,7	+0,3
20	+0,3	3,4	+0,4
25	+0,3	4,2	+0,5
32	+0,3	5,4	+0,6
40	+0,4	6,7	+0,7
50	+0,5	8,3	+0,8
63	+0,6	10,5	+1,0
75	+0,7	12,5	+1,2

Beləliklə, elastik PPR materialını və möhkəm şüşə lifin xüsusiyyətlərini özündə cəmləşdirən bu boru PPR-ə təsir edən gərilmələri və deformasiyanı şüşə lifə ötürür və bununla da istidən genişlənmə əmsalının ( $k$ ) qiymətini azaldır. Lakin möhkəmləndirici kimi istifadə olunan şüşə lifin çatışmayan ən əsas xüsusiyyəti onun kövrək olmasıdır. Mühəndislər bu problemin həlli yolunu çox məharətlə işləyib hazırlamışlar. PPR boruları şüşə liflə möhkəmləndirmək üçün xarici və daxili polipropilen qatları arasına – orta qata şüşə lif yerləşdirilmişdir. Başqa sözlə, PPR/PPR-GF/PPR boru istehsal olunmuşdur (burada GF-glass fiber, yəni şüşə lif). Şəkil 1.9-da şüşə lifli PPR fiber boru, cədvəl 1.2-də isə onun əsas göstəriciləri verilmişdir.

Orta qata şüşə liflə qarışq polipropilenin əlavə olunması vacib şərtlərdən biridir. Borunun orta qatına polipropilenin verilməsi özünəməxsus doldurucu rolunu oynayır. Bir tərəfdən makro xüsusiyyətlərə malik vahid strukturlu möhkəm material yaradır, digər tərəfdən isə, borunun hər üç qatı arasında molekulyar əlaqənin yaranmasını təmin edir.

Şüşə liflə möhkəmləndirilmiş boruların kütləvi istehsalında əsas məsələlərdən biri də məhsulun çeşidinin və diametrinin dəyişməsi nəticəsində istidən genişlənmə əmsalının sabit saxlanılmasıdır. Bu amil isti su təchizatı sistemləri üçün daha vacibdir (Şəkil 1.10). İnkaredilməz faktdır ki, istehsalçılarından heç biri istehsal etdiyi boruların xətti genişlənmə əmsalı  $k$ -nın real qiymətini istehlakçıya təqdim etmirlər.



**Şəkil 1.10.** İsti su təchizatı sistemlərində istifadə olunan şüşə lifli PPR borular

Bu məsələnin mahiyyətinin heç olmazsa, təqribi həlli ilə tanış olaq:


Şüşə liflə möhkəmləndirilmiş borularda kəmiyyətinin qiymətini təyin edən parametrlər aşağıdakılardır:

- Orta qatda olan şüşə lifin faizlə miqdarı;
- Orta qatın qalınlığının qiyməti.

Şüşə lifin keyfiyyəti və ya daha dəqiqlik söyləsək, şüşə lif hissəciklərinin xətti ölçüləri kəmsalının qiymətinə elə də ciddi təsir göstərmir. Məsələn, şüşə lif üçün xarakterik olan minimal diametr 13 mikron, lifin minimal uzunluğu isə 0,5 mm-dir, möhkəmləndirilmədə istifadə edilməsi üçün yetərlidir. Bunu göstərməkdə səbəb odur ki, hal-hazırda bir çox istehsalçılar istehsal texnologiyasına heç bir dəyişiklik etmədən, "uzun liflərlə möhkəmləndirmə" deyilən və dəqiqlik bir qiymətə malik olmayan yeni bir termin yaratmışlar.

Su təchizatında və qızdırıcı sistemlərdə istifadə olunan borular standartlarla müəyyən olmuş ölçülərə malikdir. Borunun ölçülərinin, o cümlədən qalınlığının standartlaşdırılması stabillaşdırıcı qatqların miqdarını müəyyən etməyə imkan verir və borunun orta qatının (çöl və iç qatlara nisbətən) qalınlığını tapmaq olur.

Ümumiyyətlə, qatların sayı o məntiqlə müəyyən edilmişdir ki, borunun daxili və xarici qatna şüşə lif əlavə olunmur. Bu, onunla bağlıdır ki, daxili qat gigiyenik təhlükəsizliyi təmin etməlidir (yəni şüşə lif nəql etdirilən suya keçməməlidir) və istismar müddəti ərzində sürtülməyə qarşı davamlı olmalıdır. Xarici qata gəldikdə isə, onu demək olar ki, montaj işlərini apararkən orta qatın tamlığını pozmamaq və polipropilen boruların və fitinqlərin qaynağının möhkəmliyini təmin etmək üçün nəzərdə tutulmuşdur.



*Şəkil 1.11. Şüşə liflə möhkəmləndirilmiş üçqatlı boruların en kəsiyi*

Şəkil 1.11-də isti su təchizatı və qızdırıcı sistemlər üçün şüşə liflə möhkəmləndirilmiş üçqatlı boruların en kəsiyinin cizgisi verilmişdir.

Borunun parametrlərini aşağıdakı qaydada işarə edək:

s – borunun divarının qalınlığı;

ID – borunun daxili diametri;

OD – borunun xarici diametri;

a – xarici qatın qalınlığı;

b – orta qatın qalınlığı;

c – daxili qatın qalınlığı;

### **Cədvəl 1.3. Polipropilen boruların tövsiyə edilən təyinat sahəsi**

Polipropilen boruların istismar sinfi	Mayenin temperaturu (işçi / maksimal) °C	Borunun təyinatı
1	20	Soyuq su təchizatı sistemləri
2	60 / 80	Maksimal temperaturu 60°C olan isti su təchizatı sistemləri
3	70 / 80	Maksimal temperaturu 70°C olan isti su təchizatı sistemləri
4	40 / 60	Alçaq temperaturlu rejimdə işləyən döşəmə qızdırıcı sistemlər
5	60 / 70	Maksimal temperaturu 60°C olan qızdırıcı və döşəmə qızdırıcı sistemləri
6	80 / 90	Yüksək temperaturlu qızdırıcı sistemlər, o cümlədən mərkəzi istilik təchizatı sistemləri



*Şəkil 1.12. Şüsə lifli istiyədavamlı PPR borulardan quraşdırılmış qazanxana sistemi*

#### ➤ İstidən xətti genişlənmə

Polipropilen boruların əsas xüsusiyyətlətindən biri də onların istidən xətti genişlənməsidir. Boru xəttinin montajı və istismarı zamanı temperaturun "oynaması" (qalxıb-düşməsi) xətti uzanmaya və ya yiğilmaya səbəb olur. Bu amil qızdırıcı su ilə işləyən qazanxanalarda PPR borulardan istifadə edildikdə özünü daha qabarıq göstərir (Şəkil 1.12).

PPR boruların istidən xətti genişlənməsi dedikdə, elə genişlənmə nəzərdə tutulur ki, onların istənilən diametrdə olan bir parçasını bir dərəcə qızdırıldıqda uzunluğu 0,15 mm artır.


İstilikdaşıyıcının temperaturunun dəyişməsi zamanı xətti genişlənmə əmsalının artması borunun ümumi uzunluğunun artmasını göstərir.

Bu prosesin qarşısını almaq üçün kompensatorlardan istifadə olunur (Şəkil 1.13 və 1.14)

Məsələn,  $t=20^{\circ}\text{C}$ -də quraşdırılmış qızdırıcı sistemə  $t=90^{\circ}\text{C}$  temperaturda istilikdaşıyıcı verilir. Bu halda borunun temperaturu  $70^{\circ}\text{C}$  miqdarında dəyişir və buna uyğun olaraq bir metr PPR boru  $10,5$  mm uzanır ( $a = 0,15 \text{ mm/m}^{\circ}\text{C}$ ). Xətti genişlənməni aşağıdakı düsturla hesablamaq olar:



*Şəkil 1.13. Ən sadə dairəvi kompensator*



Şərti işarələr: DB-dayanıqlı bərkidilmə; HB-hərəkətedici bərkidilmə

**Şəkil 1.14.** PP boruların istidən xətti genişlənməsinin qarşısını alan kompensatorlar

$$\Delta I = k \cdot L \cdot \Delta t \quad (1.1)$$

burada,  $\Delta I$  – xətti dəyişmə (mm);

$k$  – xətti genişlənmə əmsalı ( $\text{mm}/\text{m } ^\circ\text{C}$ );

$L$  – borunun hesabat uzunluğu, m, (iki yaxın dayanıqlı bərkidilmə arasında məsafə);

$\Delta t$  – montaj və istismar temperaturları arasındaki fərq,  $^\circ\text{C}$

İstidən genişlənmənin qarşısını almaq üçün montaj zamanı müxtəlif konstruksiyalı kompensator adlanan vasitə düzəldilir: həlqəvi (şəkil 1.13), Π-şəkilli (şəkil 1.14.) və s.

Kompensatorun minimal uzunluğu aşağıdakı düsturla hesablanır:

$$L_s = a \cdot \sqrt{(d \cdot \Delta I)} \quad (1.2)$$

burada:  $L_s$  – kompensatorun hesabat uzunluğu, mm;

$a$  – material üçün sabit kəmiyyət, PP üçün  $k = 30$ ;

$d$  – borunun xarici diametri, mm;

$\Delta I$  – xətti dəyişmə, mm.

PPR boruların bazası əsasında yaradılmış su və istilik sistemlərində kompensatorların tətbiqi bu xətlərin qiymətlərinin artmasına, montaj və istismar işlərinin mürəkkəbləşməsinə, habelə bu sistemlərin kütlə və həcmcə böyüməsinə səbəb olur. Bu məsələlərin aktual həlli yolu borunun istidən xətti genişlənmə əmsalının ( $k$ -nın) qiymətinin aşağı salınmasıdır, məsələn, minimal genişlənmə əmsalına malik materiallarla borunun möhkəmləndirilməsidir. Müxtəlif fiziki xassələrə malik materiallardan möhkəmləndirici kimi istifadə etməklə müxtəlif  $k$  əmsallı borular almaq mümkündür. Boruların möhkəmləndirilməsi üçün materialın seçilməsi onların fiziki-mexaniki, iqtisadi, estetik və gigiyenik xüsusiyyətlərindən asılıdır.

### **1.3. Polipropilen boruların diametrinə uyğun fitinqlərini seçərək montaj vəziyyətinə gətirir.**

#### ➤ **Fitinqlər**

Fitinq (ing. fitting, fit sözündən əmələ gəlib, birləşdirmək, montaj etmək, yiğmaq deməkdir) – boru xəttinin birləşdirici hissəsi olub, boru xəttinin budaqlanmalarında, döngələrində, digər diametrlərinə keçidlərində, habelə borunun zəruri hissələrinin yiğilmasında və sökülməsində istifadə olunur. Bundan başqa, fitinqlərdən borunu kip qapatmaqdan ötrü və digər yardımçı məqsədlərdən ötrü istifadə olunur (Şəkil 1.15 ).

Təyinatından asılı olaraq fitinqlər aşağıdakı qruplara bölünür:

1. **Dirsəklər** – boru xəttinin istiqamətini 45, 60, 90 və ya 120° dərəcə dəyişmək üçündür.
2. **Üçlüklər** – magistral borudan ayrılaraq bir istiqamətə doğru budaqlanmayı təmin edir.
3. **Çarpaz dördlüklər** – üçlüklərin istifadə olunduqları məqsədlər kimidir, lakin çarbaz dördlüklərin köməyi ilə eyni zamanda borudan iki yeni budaqlar ayırmaq və ya dörd borunu birləşdirmək olar.
4. **Muftalar** – düz sahələrdə eyni diametrdən olan boruları birləşdirmək üçündür.
5. **Keçidlər** – sqonlar, nippellər, “amerikankalar” və s. müxtəlif tipli və ölçülü boruları birləşdirmək üçündür.
6. **Qapayıcılar** – boru xətlərinin uclarını qapamaq üçündür.
7. **Ştuserlər** – boru xətlərini yumşaq xortumlarla (şlanqlarla) birləşdirmək üçündür.

Eyni diametrlı boruların uclarını birləşdirən fitinqlər – düz fitinqlər, müxtəlif diametrlı boruların uclarını birləşdirən fitinqlər isə keçid fitinqləri adlanır.

Fitinqlərdən su təchizatı, qızdırıcı sistemlərdə və digər qeyri-aqressiv maddələrin nəql olunmasında istifadə olunur. Bu məmulatların istehsalı PPR xammalından (tip3) istifadə olunmaqla termoplast avtomatlarda həyata keçirilir. Polipropilen fitinqlərin uclarındaki konik formalı genağızlar orada yiğintılarının əmələ gəlməsinin və birləşmənin qaynağı zamanı kanalın daralmasının qarşısını alır.



*Şəkil 1.15. Polipropilen boruların birləşdirici hissələri*

Borunun birləşdirici hissələri, yəni fitinqlər yivsiz və yivli olmaqla iki qrupa ayrılır.

#### ➤ **Yivsiz fitinqlər**

Yivsiz fitinqlərin bəziləri aşağıdakı şəkildə verilmişdir:



dirsək 90°



dirsək 60°



bərabər keçidli  
üçlük 90°



q/bərabər keçidli  
üçlük 90°



keçid



mufta



aşırım



qapayıcı



plastik yivli qapayıcı

*Şəkil 1.16. Yıvsız fitinqlər*

### ➤ Yivli fitinqlər

Yivli fitinqlər dəmir borulardan PPR borulara kecmə məqsədilə və ya PPR boruların montajında bu boruları sayğaclar, kranlar, ventillər və s. işlədicilər ilə birləşdirmək üçün istifadə olunur. Bu fitinqlərə çox vaxt kombinə olunmuş fitinqlər də deyirlər. Kombinə olunmuş yivli fitinqlərin korpusu PPR-dən, yivli hissəsi isə bürünc, tunc (latun) və ya üzərinə nikel çəkilmiş polad materialdan olur.

*Plastik boruların montaja hazırlanması*

---



çöl dişli dirsek



iç dişli dirsek



çöl dişli rakor



iç dişli mufta



çöl dişli mufta



iç dişli mufta



Rakor



Rakor (amerikanka)



iç dişli dirsek (divar için)



çöl dişli üçlük



iç dişli üçlük

#### **1.4. Sənaye və məişət çirkab sularının axıdılması üçün qırçınlı (koruge) polipropilen boruları seçir.**

##### **➤ Qırçınlı boruların təyinatı**

Qırçınlı borular (ing. koruge; rus. гофрированный; türk. koruge) müasir mühəndis-kommunikasiya sistemlərində geniş yayılmışdır. Bu, hər seydən öncə onların texniki xarakteristikalarından və özəlliklərindən irəli gəlir. Onlar növlərinə görə birqatlı və ikiqatlı olurlar. Onlar yüksək həlqəvi möhkəmliyə, yüngül çəkiyə və uzunmüddətli istismara malikdirlər. İkiqatlı borular yüksək kimyəvi və zərbəyə davamlı propilen homopolimeri (tip 1) – PPH və ya PPB – bloksopolimerindən (tip 2) hazırlanır (Şəkil 1.18).



**Şəkil 1.18. İkiqatlı qırçınlı boru**

1 - həlqəvi möhkəmlik; 2 - profillənmiş xarici divar; 3 - hamar daxili divar

Tətbiq sahələri:

- Təzyiqsiz yeraltı təsərrüfat məişət kanalizasiya sistemləri.
- Təzyiqsiz yağış suları sistemləri.
- Sənaye müəssisələrinin tullantı sularının ötürülməsi.
- Drenaj sistemləri.
- Kənd təsərrüfatı təyinatlı sahələr.
- Yüksək sürətli trasların altından keçidlərin salınması (xarici divarın konstruksiyası sayəsində yüksək həlqəvi möhkəmliyə və aşağı temperaturlara, dözümlülüyə malik olmasına görə).



*Şəkil 1.19. Qırçınlı boruların xəndəyə düzülməsi*

#### ➤ İkiqat qofralı boruların həlqəvi möhkəmlik sinifləri

Bu boruların daxili divarı hamar silindrik səthdən, xarici divarı isə dalğavari quruluşdan ibarətdir. Hər iki divar eyni vaxtda istehsal olunaraq biri-birinə isti-isti yapışdırılır və vahid monolit konstruksiya əmələ gətirir. Bu zaman xarici divarla daxili divar arasında boşluq əmələ gəlir ki, boru konstruksiyasını yüngülləşdirir, dalğavari xarici divar isə boruya həlqəvi möhkəmlik verir.

Qırçınlı boru divarı profillərinin həndəsi forması deformasiyaya qarşı yüksək döyümlülüyü təmin edir. Borular SN4, SN6, SN8 və SN16 ( $4 \text{ kN/m}^2$ ,  $6 \text{ kN/m}^2$ ,  $8 \text{kN/m}^2$ ,  $16 \text{kN/m}^2$ ) həlqəvi möhkəmlik sinifləri üzrə istehsal olunur. Bunlar da boruların müxtəlif dərinliklərdə basdırılmasına imkan verir (şəkil 1.19).

İkiqatlı profilli borular müxtəlif həlqəvi möhkəmlik sinifləri üzrə istehsal olunurlar. Həlqəvi möhkəmlik sinfi (SN) kəmiyyəti  $2,4,6,8\dots$  və s. sırası üzrə nominal həlqəvi möhkəmlik sinfinə aid olan kəmiyyətin yuvarlaqlaşdırılmış ölçüsüdür. Həlqəvi möhkəmlik kəmiyyəti (S) emprik formula vasitəsilə təyin olunur.

Onun hesablanması üçün lazım olan parametrlər yüklenmə və deformasiyadır ki, bunu da sınaq stendlərində təcrübi yolla müəyyən edirlər və bunlar da sınaq nümunəsinin 4%-lik deformasiyasından və nümunənin uzunluğundan asılıdır. Aparılan üç sınağın

nəticəsində həlqəvi möhkəmliyin orta riyazi qiyməti tapılır ( $\text{kN}/\text{m}$ ) və həlqəvi möhkəmlik sinfi sırasına aid olan standart rəqəmə qədər yuvarlaqlaşdırılır.

Beləliklə, həlqəvi möhkəmlik sinfi borunun şaquli diametri üzrə 4%-lik deformasiyası nəticəsində vahid səthə düşə bilən maksimal yüklənməni göstərir.

Borunun nəzəri həlqəvi möhkəmliyi aşağıdakı formula vasitəsilə hesablanır:

$$SN = E_0 \cdot I/d^3 \quad (1.1.)$$

burada:

$E_0$  - boru materialının qısamüddətli kövrəklik modulu,  $\text{kN}/\text{m}$

$I$  - borunun vahid uzunluğuna düşən divar profilinin inersiya momenti,

$d$  - boru divarı profilinin ağırlıq mərkəzi üzrə diametri, m

$$d = ID + 2 \cdot y \quad (1.2)$$

burada:

$ID$  - borunun daxili diametri, m

$y$  - boru divarı profilinin ağırlıq mərkəzinə qədər olan məsafədir, m


### ➤ Qırçınlı boruların birləşdirilməsi

İkiqatlı qofralı polipropilen boruların quraşdırılması özünəməxsus özəllikləri ilə digər borulardan fərqlənir.

Bu boruları genağızın və xüsusi kipləşdirici rezinin vasitəsilə biri-biri ilə birləşdirmək olar. Normativ sənədlərə əsasən genağızın daxili diametri borunun xarici diametrinə uyğun gəlir. Genağızın uzunluğunun kifayət qədər olması imkan verir ki, kipliyi və möhkəmliyi təmin etmək üçün profilin (qabırğanın) üç addımı genağızın içərisinə daxil olsun.

Xüsusi konstruksiyaya malik kipləşdirici rezin həlqə qabırğalar arasına yerləşdirilir, bu zaman həlqə taxılmış kipləşdirici profil ("dilçək") əks istiqamətdə olan genağiza geyindirilir. Laboratoriya sinaqları təsdiq edir ki, borunun çöl tərəfinə tuşlanmış rezin həlqənin "dilçəyi" sistemin germetikliyini təmin etməklə yanaşı, qrunt sularının da boruya daxil olmasına imkan vermir.

Şəkil 1.20-də ikiqatlı qofralı boruların birləşdirilməsi verilmişdir.



*Şəkil 1.20. Qırçınlı ikiqatlı qofralı boruların birləşdirilməsi*

Diametri 250-1000 mm olan borularda kipləşdirici rezin həlqə borunun birinci profilindən sonra, diametri 150-200 mm olan borularda isə ikinci profildən sonrakı araya taxılır. Montaj zamanı borunun ucları, genağız hissəsi və kipləşdirici rezin həlqə tamamilə təmiz olmalıdır. Birləşdirilmədən öncə bu hissələrin üzərinə silikon yağı sürtülməlidir.

Borunun lazımi ölçüdə kəsilməsi zərurəti yarandıqda, bunu xırda dişli mişarın köməyi ilə etmək olar. Kəsməni borunun mərkəz oxuna perpendikulyar və iki qabırğanın arasından aparmaq lazımdır ki, nəticədə hamar uclar əldə etmək mümkün olsun.

STP-də istehsal olunan SN8 möhkəmlik sinfinə aid ikiqatlı qofralı polipropilen boruların əyilmə radiusunun qiyməti əyilən borunun 40-50 diametrini təşkil edir. Boruların yüksək əyilmə qabiliyyətləri (xüsusilə kiçik diametrli boruların) mürəkkəb relyef şəraitlərdən montaj işlərini aparmağa imkan verir və bəzi hallarda fitinqlərdən imtina edilir.

#### ➤ Qırçınlı boruların fitinqləri

Qırçınlı boruları biri-biri ilə birləşdirmək üçün müxtəlif fitinqlərdən, o cümlədən dirsəklərdən, üçlüklərdən, keçidlərdən, qapayıclarlardan və s. istifadə olunur. Bunların əksəriyyəti uc-ucə qaynaq üsulu ilə düzəldilir (Şəkil 1.21).



*Şəkil 1.21. Qırçınlı borular üçün qaynaq üsulu ilə alınmış fitinqlər*

Polipropilendən düzəldilmiş kanalizasiya boruları  $70^{\circ}\text{C}$ -yə qədər temperatura dözürlər, onların uzunmüddətli işçi temperaturu isə  $40^{\circ}\text{C}$ -dir.

Təzyiqsiz kanalizasiya boru sistemlərində müxtəlif diametrli boruların biri-biri ilə birləşdirilməsi üçün qofra boruları əsasında (SN8) qaynaq üsulu ilə müxtəlif ölçülü keçidlər (Şəkil 1.22) hazırlanmaq mümkündür.



*Şəkil 1.22. Qırçınlı borular üçün qaynaq üsulu ilə alınmış keçid fitinqləri*

Keçidlər boru xətlərinin birləşdirici detalı olub, uc hissələrində müxtəlif diametrlərə malikdirlər ki, bunun sayəsində bir diametrən digərinə keçidkə, habelə nəql edilən maye axınının sürətini artırmaq və ya azaltmaq lazımlı gəldikdə boru xətlərinə montaj olunurlar. Başqa sözlə, bu cür detallardan istifadə etməklə boru xətlərindəki yüklənmələri müxtəlif istiqamətlərə yönəltmək və ya şaxələrə ayırmak mümkündür. Borunu daraltmaqla təzyiq və ya basqını artırmaq, əksinə – borunu genişləndirməklə azaltmaq mümkündür.

Keçidlər formalarına görə konsentrik və ekssentrik olmaqla iki tipdə istehsal olunurlar (Şəkil 1.23). Konsentrik keçidlərdə giriş və çıxış borularının diametrlərinin mərkəzi bir simmetriya oxu üzərində yerləşir, ekssentrik keçidlərdə isə bu mərkəzlər biri-birinə nəzərən iki paralel ox üzərində yerləşmiş olur. Bu səbəbdən də konsentrik keçidlər formaca kəsik konusa oxşayır və əsasən, müxtəlif substansiyaları qarışdırmaq üçün şaquli boru xətlərinə quraşdırılır. Ekssentrik keçidlər isə formaca oturacaqları biri-birinə paralel oxlara üzərində olan kəsik konusa bənzədiyi üçün onlardan çox zaman üfüqi boru xətlərinin birləşmələrində istifadə olunur. Bundan əlavə, ekssentrik keçidlərdən istifadə edildikdə nəql edilən maddənin çökərək yiğilib qalması halları aradan qaldırılır. Təmir, cari texniki xidmətlər zamanı və digər problemlər meydana çıxdıqda onu təmizləmək asanlaşır.



*Şəkil 1.23. Konsentrik və ekssentrik keçidlər*

Qeyd etmək lazımdır ki, bu məmulatlar çox davamlı olduqlarına və hazırlanıqları materialların möhkəmliyinə görə onlara tələbat böyükdür. Bu keçidlər hərtərəfli sınaqdan keçirildikdən sonra satışa çıxarılır. Bundan əlavə, onlar bir sıra üstünlük'lərə malikdirlər:

Birincisi, boru xətlərinə montaj olunan keçidlərin daxili və xarici diametrləri, habelə onların uc nöqtələri ölçülərinə görə yüksək dəqiqliklə üst-üstə düşürlər.

İkincisi, keçidlərin hazırlanıqları material keyfiyyətli struktura, zərbəyə davamlılığa və asan qaynaq olunma qabiliyyətinə malikdir.

Kanalizasiya şəbəkəsinin qolları arasındaki şaxələnməni, döngələri və keçidləri baxıcı quyulardan istifadə etməklə yerinə yetirmək daha məqsədəyğundur.

#### ➤ **Böyük diametrli profilli sarılmış polipropilen qırçınlı borular**

Böyük diametrli profillənmiş borular yüksək keyfiyyətli polipropilendən (PPH) spiralvari sarınma üsulu ilə hazırlanır. Bu borular ən yüksək texniki tələblərə cavab verir, yaxşı hidravlik və fiziki-mexaniki xassələrə malikdirlər, korroziyaya və aqressiv mühitə qarşı yüksək düzümlülüyə malikdirlər, praktiki olaraq aşınmır, müxtəlif tipli çöküntülər dib hissəsində çökərək qalmır, ultrabənövşəyi şüaların təsirinə qarşı davamlıdırular və ekoloji cəhətdən təhlükəsizdirlər.



*Şəkil 1.24. Sarınma üsulu ilə alınmış profilli boru*

Polipropilenin plastikliyi sürüskən süxurlarda belə (torpaq uçqunu) boru xəttini zədələnməkdən qoruyur. Boru divarının konstruksiyası vacib amillərdən biri sayılır.

## *Plastik boruların montaja hazırlanması*

---

Ənənəvi monolit boruların divar qalınlığı artdıqca, onlar daha yüksək xarici qüvvələrə tab gətirirlər, bu da həddindən artıq ağır və bahalı borulardan istifadə edilməsinə səbəb olur. Bu problemi həll etmək üçün STP-do müxtəlif tipli profillərə malik sarınma üsulu ilə boruların istehsalına başlanıldı. Profillənmiş boru divarı çox yüksək inersiya momentinə malikdir ki, bu da borunun ağır qüvvələrə tab gətirməsinə səbəb olur. Müxtəlif divar qalınlıqlarında borunun daxili diametri və buraxıcılıq qabiliyyəti dəyişmir. Bu boruların hər birinin standart uzunluğu 6 m-dir, genəqəza malikdirlər və qızdırıcı elementlə təchiz olunmuşlar. Onların tətbiq sahələri – təzyiqli və təzyiqsiz içməli su təchizatının yeraltı şəbəkələrini, təsərrüfat-məişət kanalizasiyası və suötürüçü (təzyiqsiz yağış suları) sistemləri əhatə edir.


Elastikliyi polipropilen boruları digər borulardan – beton, polad, çuqun və s. fərqləndirən əsas üstün xüsusiyyətlərindən biri onların elastikliyə, yəni asanlıqla əyilə bilmə qabiliyyətinə malik olmasıdır. Hətta güclü yeraltı təkanlar zamanı belə, zədələnmələrə məruz qalmırlar. Yüngül və elastiki olmalarına baxmayaraq, böyük yüklənmələrə tab gətirmə qabiliyyətinə malikdirlər.

Boruya düşən qüvvə deformasiya sayəsində ətrafa yayılır və şaquli təsir qüvvəsini qat-qal azaldır. Kiçik bir zaman ərzində boru ətrafında qüvvələr tarazlığı yaranır və deformasiya aradan qalxır. Polipropilen borular statik gərilmələrə çox ćevik reaksiya göstərirlər, təsireddi xarici qüvvələr boru üzərində yiğilib qalmır və torpağın göstərdiyi təsir qüvvəsi sayəsində tarazlıqlarını saxlayırlar.



## Tələbələr üçün fəaliyyətlər

- Polipropilenlə polietilen arasındaki fərqi və oxşar cəhətləri araşdırın.
- Polipropilen boruların tətbiq sahələrini göstərin.
- Tələbələrə plastik və metal borular verilir. Onların ölçülərində oxşar və fərqli cəhətləri göstərmək tələb olunur.



- Polietilen boruların üstünlüklerini araşdırın və müzakirə edin.



- Polietilen boruların çatışmazlıqlarını araşdırın və müzakirə edin.
- Şüşə lifli üçqat boruların tətbiq sahələrini araşdırın.



- 20°C-də yerləşmiş qızdırıcı sistemə 60°C temperaturda istilikdaşıyıcı verilmişdir. Borunun istidən xətti genişlənməsini hesablayın.



## Qiymətləndirmə

- ✓ Məişətdə nə üçün polipropilen borulardan istifadə edirlər?
- ✓ Nə üçün boruları markalayırlar?
- ✓ PPR boruların özəlliklərini sayın.
- ✓ Boruların üzərindəki zolaqlar nəyi bildirir?
- ✓ PN 25 tipli boruları soyuq su sistemlərində istifadə etmək olarmı?
- ✓ PN 10 tipli boruları isti və qızdırıcı su sistemlərində istifadə etmək olarmı?
- ✓ İç yivli polipropilen fitinqlər çöl yivli fitinqlərdən nə ilə fərqlənir?
- ✓ Metal borulardan fərqli olaraq, plastik borular nə üçün istidən xətti genişlənməyə daha çox məruz qalırlar?
- ✓ Qırçınlı borulardan hansı sahələrdə istifadə olunur?
- ✓ Koruge boruları nə üçün "qırçınlayırlar"?



## TƏLİM NƏTİCƏSİ 2

**Metalloplastik və polivinilxlorid boruların təyinatını bilir, onları quruluşuna, texniki xüsusiyyətlərinə görə ayırmağı bacarır.**

### **2.1. Metalloplastik boruları quruluşuna görə bir-birindən ayıır.**

#### **➤ Metalloplastik borular**

Metalloplastik borular – iki və ya daha çox komponentdən ibarət kompozit borulardır: plastik boru metal karkasla, məsələn, alüminiumla bərkidilmişdir. Material fərqi nə görə, istehsal texnologiyasına görə, təyinatına və digər parametrlərinə görə bir-birindən fərqlənən çoxlu sayıda metalloplastik borular mövcuddur. Alüminium təbəqəsi və yapışqan qatı bütün borularda vardır, yalnız xarici və daxili qatları dəyişərək müxtəlif növ polimer materiallardan hazırlanır (Şəkil 2.1).



*Şəkil 2.1. Metalloplastik borunun ümumi görünüşü*

Metalloplastik boruların işarələri:

PE-R – göstərir ki, borunun daxili və xarici qatı polietilendən hazırlanmışdır;

PP-R – borunun daxili və xarici qatı polipropilendən hazırlanmışdır;


PE-X – borunun daxili və xarici qatının tərkibi molekulyar səviyyədə tikilmiş polietilendən ibarətdir. Bu tip boruların müxtəlif növləri ola bilər: PE-Xa, PE-Xb, PE-Xc,

## *Plastik boruların montaja hazırlanması*

PE-Xd. Bu markalanma yalnız polietilen materialının növünə aiddir. Bunun istehlakçıya elə bir aidiyəti yoxdur və borunun keyfiyyətinə təsir göstərmir;

PERT – boru istiyədavamlı polietilendən hazırlanmışdır.

Borular markalanma zamanı onların dərəcə selsi ilə ölçülən maksimal işci temperaturu, habelə nəql etdirilən mayenin adı göstərilir. Bu borunun içməli su üçün yararlı olduğu və ya aqressiv mayelerin nəql etdiriləcəyi müəyyənləşdirilir. Hər şey aydın olsun deyə, aşağıda üzərində şərti işarələri verilmiş metalloplastik borunun markalanmasına baxaq (Şəkil 2.2):



*Şəkil 2.2. İşarələnmiş metalloplastik boru nümunəsi*

A – İstehsalçının adı;

B – Standarta uyğunluq sertifikatı;

C – Materialın növü, tikilmə üsulu və UV (ultrabənövşəyi şüalardan) mühafizə;

D – Borunun hansı texniki şərtə görə hazırlanması;


E – Borunun xarici diametri və qalınlığı (mm-lə);

F – Borunun içərisi ilə nəql etdiriləcək maddə;

G – İstismar parametrləri (təzyiq, temperatur və s.);

H – İstehsal tarixi.


Məsələn, metalloplastik borunun xarici və daxili qatı polipropilendən hazırlanmışdırsa, onda boru PPR-AL-PPR adlanacaqdır (Şəkil 2.3).



*Şəkil 2.3. PPR-AL-PPR metalloplastik borular*

Metallarla möhkəmləndirilmiş belə borular mərhələlərlə istehsal olunur.

İllkin olaraq ekstruziya prosesi vasitəsilə bircins plastik borular hazırlanır. Sonra isə fasıləsiz proseslə borunun xarici səthini bütöv və ya deşikləri olan alüminium lenta təbəqəsi ilə örtürlər, bu zaman hamarlayıcı rolklər təbəqəyə həlqəvi görkəm verirlər. Alüminium lenti boruya qaynaq etmək üçün iki texnologiya mövcuddur: üst-üstə və uc- uca (Şəkil 2.4). Daha qabaqcıl qaynaq texnologiyası uc-uca qaynaqdır. Alüminium lentin uclarını biri-birinə ultrasəs qaynağı ilə də edirlər.



*Səkil 2.4. Metalloplastik borunun en kəsiyi*


Daha sonra alınmış boru konstruksiyasını bir daha ekstruziya prosesindən keçirirlər (yəni alüminium təbəqənin üzərini yeni polimer qatı ilə örtürlər).

Möhkəmləndirilmiş borular istehsal etməkdə məqsəd istilik itkisinin qarşısını almaq deyil, məqsəd bircins polipropilen borular istilikdən daha çox genişləndikləri üçün, genişlənməni daha çox azaltmaqdır. Bu borular qızdırıldığda və ya soyudulduğda ilkin uzunluqları daha az dəyişirlər.

Əvvəlcə onu qeyd etmək lazımdır ki, metalloplastik boruların bir neçə üstün xüsusiyyətləri vardır ki, onları nəzərə almamaq olmaz. Bunlardan ən başlıcası onların işçi temperaturudur ki, standartlara əsasən,  $+95^{\circ}\text{C}$ -dən yuxarı olmamalıdır. Lakin mütəxəssislər qeyd edirlər ki, bəzi gözlənilməz şəraitlərdə temperatur qoyulmuş hədləri aşır. Burada qeyd edək ki, bu hallar qış fəslində daha müntəzəm olaraq baş verir və bu hallar şimal regionları üçün daha xarakterikdir. Belə ki, qızdırıcı sistemin çıxışında  $+95^{\circ}\text{C}$  almaq üçün girişdə suyun temperaturunu  $+110^{\circ}\text{C}$ -yə, bəzi hallarda isə hətta  $+120...+130^{\circ}\text{C}$ -yə qaldırmaq lazımlı gəlir. Bu da, əgər əlavə qoruyucu olan metal təbəqə ilə möhkəmləndirilməmişdirsə, polimerlərə xas olan yüksək istidən xətti genişlənməyə səbəb olur. Onu da qeyd etmək lazımdır ki, suyun temperaturunu belə ekstremal həddə yüksəltdikdə, suyun verilmə temperaturunu da yüksəltmək lazımdır – əks halda su buxara çevriləcəkdir.

## *Plastik boruların montaja hazırlanması*

Alüminium təbəqəli polietilen PERT-AL-PERT boruları (2.5) qızdırıcı sistemlərin, isti və soyuq su təchizatı sistemlərinin quraşdırılmasında geniş istifadə olunur. Bu borular həm çoxmərtəbəli, həm də fərdi yaşayış tikililərində, o cümlədən köhnə binaların su təchizatı sisteminin yenidən qurulmasında geniş tətbiq olunur.



*Şəkil 2.5. PERT-AL-PERT metalloplastik borular*

İstehsal texnologiyasının və katalizatorlar sahəsinin inkişafı yeni nəsil polimer məhsulların yaradılmasına gətirib çıxardı. Bu polimerlər isti su təchizatı və istilik sistemləri üçün zəruri olan polietilen boruların istehsalında işlədilən yeni polimerlər sinfinin əsasını təşkil edir və PERT (Polyethylene of Raised Temperature Resistance – yüksək temperatura davamlı polietilen) adlanır. Bu materialların əsas üstünlükləri ondan ibarətdir ki, yüksək temperaturlara davamlı məmulatların yaradılmasına imkan verirlər. Onların ən zəruri xüsusiyyətlərindən biridə yüksək temperaturlarda hidrostatik möhkəmliyə malik olmalarıdır.


## **2.2. Metaloplastik boruların tekniki xüsusiyyətlərini sadalayır.**

### **➤ Metaloplastik boruların tekniki xüsusiyyətləri**

Metaloplastik borular aşağıdakı müsbət xüsusiyyətlərə malikdirlər:

- Daxili səthdə çöküntü verməməsi və korroziyaya qarşı dözümlü olması;
- Hidravlik səs-küyün yaxşı udulması;
- İstiliyə və yüksək təzyiqə dözümlülüyü;
- Toksikoloji və sanitariya cəhətdən təhlükəsiz olması;
- $40^{\circ}\text{C}$ dən aşağı temperaturlarda yüksək zərbəyə davamlılığını və sərtliyini saxlaması (xassələrini itirmədən bir neçə dondurulma və qızdırılma proseslərinə davamlılıq);
- Təzyiqin borularda və fitinqlərdə az itkiyə məruz qalması;
- Yüksək temperaturlarda mexaniki gərilmələrə davamlılıq;
- Sürtülüb yeyilməyə və aşınmaya qarşı yüksək dözümlülük.

Son onilliklərdə isti su təchizatı və qızdırıcı sistemlərin istehsalı ilə məşğul olan dünyanın aparıcı şirkətləri möhkəmləndirici material kimi alüminium folqadan istifadə edirlər (alüminium üçün  $k=0,022 \text{ mm/m}^{\circ}\text{C}$ ).



*Şəkil 2.6. PEAT-AL-PERT metalloplastik boruları*

Folqa borunun səthinə yaxın yerləşdirilir. Alüminium folqanı mexaniki zədələnmələrdən qorumaq üçün və məmulata təkrarən estetik xarici görünüş vermək

## *Plastik boruların montaja hazırlanması*

üçün folqanın üzərinə plastik lay çekilir. Alüminiumla möhkəmləndirilmiş boruların termiki genişlənmə əmsalı mökəmləndirilməmiş polimer borulara nisbətən 5 dəfə aşağıdır və  $k=0,03 \text{ mm/m}^{\circ}\text{C}$  təşkil edir. Qızdırıcı sistemlər üçün vacib olan amillərdən biri də odur ki, alüminium folqa oksigenin ətraf mühitdən istilikdaşıyıcıya nüfuz etməsinin qarşısını alaraq, təkrar baryer rolunu oynayır.

Uzunmüddətli istifadə davamlılığına görə PERT-AL-PERT borularına (Şəkil 2.6) müasir alternativ yoxdur. Bu borulara möhkəmlilik xüsusiyyəti verən calaq olunmuş daxili alüminium təbəqəsidir. Lazer vasitəsilə uc-ucu qaynaq edilmiş alüminium folqa təbəqəsi oksigen diffuziyasının qarşısını alır və borunu "stabilləşdirir" və nəticədə, bu boruların temperaturdan xətti genişlənməsi metal boruların xətti genişlənməsinə uyğun gəlir. Ağ rəngli polietilenin xarici səthə çəkilməsi müdafiə və dekorasiya funksiyani yerinə yetirir.

- İşçi təzyiq - 10 atm.
- Uzunmüddətli istismar temperaturu +95°C
- Ən yüksək temperatura davamlılığı +125 °C
- 95 °C temperaturda istismar müddəti - 50 il
- 60 °C temperaturda istismar müddəti -100 il
- Oksigen diffuziyası - 0 q/m
- Birləşdirmə üsulu - press fitinqtər vasitəsilə

Cədvəl 2.1-də PERT-AL-PERT metalloplastik borularının parametrləri verilmişdir.

**Cədvəl 2.1. PERT-AL-PERT boruların (metalloplastik borular) parametrləri**

S/s	Xarici diametr, mm	Daxili diametr, mm	Divar qalınlığı, mm	Alüminium təbəqənin qalınlığı, mm
1	12	8,8	1,6	0,20
2	14	10,0	2,0	0,20
3	16	12,0	2,0	0,20
4	18	12,0	2,0	0,24
5	20	15,5	2,25	0,24
6	25	20,0	2,5	0,30
7	32	26,0	3,0	0,35
8	40	32,0	4,0	0,35
9	50	41,0	4,5	0,50
10	63	51,0	4,5	0,50
11	75	60,0	7,5	0,70
12	90	73,0	8,5	0,90
13	110	90,0	10,0	1,00

Materialın divarlarının eyniliyi və möhkəmlik xüsusiyyətlərinin yüksək olması bu boruların çoxmərtəbəli binalarda su təminatı və istilik sistemlərinin quraşdırılmasına və 50 ildən çox istismar olunmasına imkan verir. Müasir estetik tələblərə cavab verir, bu da belə tipli boruların tətbiqini genişləndirir. Elastikliyi və buxtada (Şəkil 2.7) dolağın uzun olması səbəbindən istifadədən sonra boru qalıqlarının və birləşmə nöqtələrinin azalmasına səbəb olur.



*Şəkil 2.7. Buxtaya sarılmış metalloplastik borular*

Buxtaya sarılmış metalloplastik boruların fitinqlərlə birləşmə nöqtələri az olduğundan onlardan “isti döşəmələrin” – döşəməaltı boru xətlərinin (Şəkil 2.8) çəkilməsində geniş istifadə olunur.



*Şəkil 2.8. Döşəməaltı isidici xətlərin çəkilməsi*

### ➤ Metalloplastik boruların təmizlənməsi

Metalloplastik boruların təmizlənməsi onun kirdən təmizlənməsi və ya üzərinin cilalanması kimi başa düşülməməlidir. Bu barədə burada bir neçə kəlmə söyləmək lazımdır.

Adı borular qaynaq edilən zaman borunun xarici qatı və fitinqin daxili qatı əriyərək biri-biri ilə qarışır və soyuduqdan sonra bircins tikiş əmələ gətirirlər. Metalloplastik borularda isə vəziyyət tamamilə başqa cürdür, əgər alüminium qatı borunun xarici qatına çəkilərsə, onda qaynaq baş tutmaz. Əgər alüminium qatı borunun daxili qatına çəkilərsə, onda alüminium təbəqə su ilə təmasda olaraq korroziyaya məruz qalacaq və suyu çirkləndirəcəkdir.

Bir çox polipropilen borularda xarici qat zərif polipropilen qatından ibarət olur və bu alüminium qatını xarici təsirlərdən qoruyur. Bu halda qaynaq zamanı alüminium qatını mütləq təmizləmək lazımdır (Şəkil 2.9).



*Şəkil 2.9. Qaynaqdan öncə metalloplastik boruların  
alüminium təbəqəsinin təmizlənməsi*

Təmizlənmə prosesi standart üsulla, içərisində xüsusi konstruksiyalı bıçağı olan poladdan hazırlanmış muftalarla həyata keçirilir. Alüminium folqanı soymaq üçün qaynaq olunacaq yerə muftanı geyindirərək fırlatmaq lazımdır. Ümumiyyətlə, təmizləyici alətlər iki sinfə bölündür: əllə və elektrik alətinin köməyi ilə. Hər iki halda iş prinsipi eynidir – fırlanma vasitəsilə borunun üst qabığı soyulur və qaynaq olunacaq yerdən alüminium təbəqəsi kənarlaşdırılır.

### **2.3. Metalloplastik boruların birləşdirici hissələrini tanıyır.**

#### **➤ Metalloplastik borular üçün plastik fitinqlər**

Metalloplastik borulardan hal-hazırda geniş istifadə olunduğu üçün onların fitinqləri çox zəruri detallar hesab olunur. Bu materialların populyarlığı onların unikal imkanlarından irəli gəlir. Onlar eyni zamanda bir neçə funksiyani yerinə yetirə bilərlər: +110 dərəcəli mayeni nəql etdirə bilərlər və borunun tamlığına zərər vermədən müxtəlif istiqamətlərə yönəldə bilərlər.

Metalloplastik boruların fitinqlərinin quruluşu hər bir ayrıca hal üçün müxtəlifdir. Lakin bəzi müxtəlif növlü fitinqlərin konstruktiv oxşarlıqları vardır.



*Şəkil 2.10. Metalloplastik boruların plastik fitinqləri*

## *Plastik boruların montaja hazırlanması*

Metalloplastik boruların plastik fitinqləri (Şəkil 2.10) daha müasir, yüngül və uzunömürlüdür. PPR borulara aid fitinqlər polipropilendən hazırlanmış metalloplastik borulara qaynaq vasitəsilə birləşdirilir.

Lakin bir çox metalloplastik borular müxtəlif texniki xarakterli metal fitinqlərlə birləşdirilirlər. Adətən su borularının və qızdırıcı sistemlərin quraşdırılması zamanı sıxıcı fitinqlərdən istifadə edilir (Şəkil 2.11).



*Şəkil 2.11. Sıxıcı fitinqlərdən istifadə etməklə quraşdırılmış metalloplastik su borular sistemi*

Metalloplastik boruların metaldan olan digər fitinq növlərinə baxaq:

- Çanqlı fitinqlər;
- Kompression fitinqlər;
- Press fitinqlər.

Bütün bu fitinqlər yalnız quraşdırılma üsuluna görə bir-birindən fərqlənirlər.

### ➤ Metalloplastik borular üçün çanqlı fitinqlər

Birləşdirici elementlərin bu növünü sökülbilən fitinqlərə aid edirlər. Bu fitinqlər bütün digər növ fitinqlərin ən bahalısı sayılır, lakin onların ən böyük üstünlükləri ondan ibarətdir ki, onlar dəfələrlə sökülbüb-yığıyla bilərlər. Adı yivli detallardan onları fərqləndirən əsas cəhət onların bərkidici həlqəyə - çanqa malik olmalarıdır ki, bu da

birləşmənin kipliyini təmin edir. Metalloplastik borular üçün çanqli fitinqlər (Şəkil 2.12 ) aşağıdakı elementlərdən ibarətdir:

- Tuncdan olan əsas korpus;
- Sıxıcı həlqə;
- Bərkidici rezin araqatı.



*Şəkil 2.12. Metalloplastik boruların çanqli fitinqləri*

Bu cür sökülə bilən fitinqlərin müxtəlif üçlükləri, dörtlükləri keçidləri və s. vardır. Onların texniki xüsusiyyətləri bu cür məmulatları müxtəlif növ borularda istifadə etməyə imkan verir.

### ➤ Çanqli fitinqlərin quraşdırılması

Çanqli fitinqləri metalloplastik borulara quraşdırmaq üçün boru parçası kəsılır və uc tərəfi təmizlənir. Bundan sonra üç sadə əməli yerinə yetirmək lazımdır:

1. Çanqli fitinqin qaykası və həlqəsi açıllaraq boruya keçirilir;
2. Boru fitinqin ştuserinə keçirilir və sıxıcı həlqə yerinə qaytarılır;
3. Qayka əvvəlcə əl ilə axıra qədər bağlanır, sonra isə açarla sıxılır.

Adı rezbalı fitinqlərdən fərqli olaraq çanqlı fitinqlərdən istifadə zamanı araqatına, kəndir lifinə və ya germetikə ehtiyac olmur.

#### ➤ **Metalloplastik borular üçün kompression fitinqlər**

Bu cür birləşdirici elementləri şərti sökülib-yığıla bilən fitinqlərə aid edirlər. Kompression fitinqlərin əsas texniki xüsusiyyətlərinin müsbət cəhətləri onun sadə və asan quraşdırılması, etibarlı birləşməsi, dəfələrlə istifadə olunması və istənilən mürəkkəb quruluşlu boru xəttinə tətbiq oluna bilməsidir.

Metalloplastik borular üçün kompression fitinqlər aşağıdakı elementlərdən ibarətdir:

- Qapayıcı qayka;
- Ştuser;
- Kəsiyi olan sıxıcı həlqə (Şəkil 2.13).



*Şəkil 2.13. Kompression fitinq*

#### ➤ **Kompression fitinqlərin quraşdırılması**

Montaj üçün lazım olan borunun uzunluğu müəyyən edilir, daha 10 sm əlavə edilərək kəsilir. Bu 10 sm əlavə firtinqin quraşdırılmasına sərf olunur. Boru kəsildikdən sonra onun ucu kalibrleyici ilə emal olunur. Sonrakı fəaliyyət çanqlı fitinqlərin quraşdırılmasına oxşardır (2.15):


1. Qayka və kəsiyi olan sıxıcı həlqə fitinqdən çıxarıllaraq boruya keçirilir;
2. Sonra ştuser silikon yağlayıcı ilə yağlanaraq borunun içərisinə geyindirilir;
3. Sonda isə qayka əl ilə bağlanaraq açarla sıxılır.

➤ **Metaloplastik borular üçün press fitinqlər**



*Şəkil 2.14. Press fitinqlər*

Metaloplastik borular üçün press fitinqlərdən (Şəkil 2.14) istifadə edildikdə bu birləşmələr sökülməz olur. Bu cür birləşmənin çatışmayan cəhəti ondan ibarətdir ki, xüsusi alətdən – press kəlbətindən istifadə etmək lazımdır.



*Şəkil 2.15. Press fitinqin montaji*

Metalloplastik boruların press fitinqləri texniki xüsusiyyətlərinə görə tez quraşdırılan fitinqlərdir (Şəkil 2.15). Bu üsulla boruların birləşdirilməsi isə öz möhkəmliyinə və etibarlılığına görə fərqlənir. Bu tipli detalları quraşdırmaq üçün xüsusi alət lazımdır. Yalnız onun vasitəsilə etibarlı birləşməyə nail olmaq olar. Bu, aşağıdakı mərhələlərlə həyata keçirilir:

1. Lazımı ölçüdə boru kəsılır və ucları emal olunur;
2. Borunun ucuna sıxıcı mufta taxılır;
3. Ştuser borunun içərisinə taxılır;
4. Xüsusi alətdən istifadə etməklə muftanın sıxılması (Şəkil 2.16 ).



*Şəkil 2.16. Press kəlbətindən istifadə etməklə muftanın sıxılması*

## **2.4. Polivinilxlorid boruların quraşdırılma ardıcılığını göstərir.**

Plastik borular içérisində öz layiqli yerini tutan borulardan biri də polivinilxlorid borulardır (Şəkil 2.17). Polivinilxlorid (PVX) – ilk sintetik polimer materiallardandır, ondan sənaye və mülki obyektlərin tikintisində geniş istifadə olunur. PVX-dan, əsasən, kanalizasiya boruları istehsal olunurdu, lakin son zamanlar PVX materialından hazırlanmış su xətləri keramik, çuqun və polad boruları sıxışdırıb aradan çıxarır. Bu, hər şeydən öncə, PVX-nin bir çox müsbət istismar keyfiyyətlərindən irəli gəlir. Su xətləri üçün istehsal olunan borular yüksək kimyəvi dözümlülüyə malikdirlər və əsasən, 50-630 mm diametrində olurlar.



*Şəkil 2.17. Polivinilxlorid borular və onların fitinqləri*

Bu boruların bir ucunda genağızlı quruluş olduğundan onların montaj prosesi asanlaşır. Boruların öz aralarında birləşməsi “soyuq qaynaq” vasitəsilə, başqa sözlə, həllədici əsaslı yapışqanla yerinə yetirilir. PVX boruları 16 bar təzyiqə və +60°C temperatura dözürlər (Şəkil 2.18).




*Şəkil 2.18. PVX borulardan quraşdırılmış yüksək təzyiqli su xətləri*

Yuxarıda qeyd edildiyi kimi, PVX borularının quraşdırılması “soyuq qaynaqla” həyata keçirilir. Belə ki, aqressiv yapışqanların köməyi ilə yapışdırılacaq obyektlərin divarlarının üst qatı həll edilir və nəticədə monolit, kip və möhkəm bir konstruksiya alınır. Bu qaynaq üsulunu həyata keçirərkən əlavə avadanlığa və elektrik enerjisi mənbəyinə ehtiyac duyulmur. Montajdan önce boru detallarını biri-birilə tutuşdurmaq lazımdır. Borular fitinqlərin içərisinə 2/3 dərinliyə qədər sərbəst girməlidirlər. Məhz, bundan sonra lazımı montaj predmetlərini hazırlamaq olar.

Kiçik diametrli borular xüsusi inşaat qayçısı vasitəsilə, böyük diametrli borular isə rolikli kəsicilər vasitəsilə kəsilir. İstisna hallarda metal kəsən mişarlardan istifadə etmək olar. Kəsilmə bucağı 90°-li ox üzrə olmalıdır. Borunun fitinqə daxil olan tərəfinə bıçağın və ya yeyənin köməyi ilə iti haşiyə açılır. Diametri 50 mm-dən yuxarı borular montaj edilərkən xüsusi quraşdırıcı qurğulardan istifadə edilir.

➤ “Soyuq qaynaq” quraşdırılmasının mərhələləri:



*Şəkil 2.19. Soyuq qaynaq quraşdırılması*

1. Bütün ölçülmələr başa çatdıqdan sonra boru lazımı ölçüdə kəsilir.
2. Borunun kəsilmiş ucu sumbata kağızı ilə təmizlənir.
3. Quru əski vasitəsilə borunun ucu qırıntılarından təmizlənir və üfürülür.
4. Fitinqin içərisinə və borunun səthinə praymer (təmizləyici vasitə) sürtülür.
5. Praymer quruduqdan sonra nazik qatlı xüsusi yapışqan sürtülür.
6. Boru fitinqin içərisinə taxılaraq  $\frac{1}{4}$  dövrə fırladılır (Şəkil 2.19)
7. Yapışdırılmış detallar 30-60 saniyə tutularaq saxlanılır.

➤ Genağız vasitəsilə montaj mərhələləri:



*Şəkil 2.20. Genağız vasitəsilə quraşdırılma*

## *Plastik boruların montaja hazırlanması*

---

1. Bütün ölçmələr başa çatdıqdan sonra boru lazımi ölçüdə kəsilir.
2. Kəsilmiş uc sumbata kağızı ilə təmizlənir.
3. Quru əski vasitəsilə borunun ucu qırıntılarından təmizlənir və üfürülür.
4. Kipləşdirici rezin firinqin yuvasına keçirilir (Bu zaman onun burulmasına və ya əyilməsinə yol vermək olmaz).
5. Borunun hamar ucu və fitinqin kipləşdirici rezini silikonla yağlanır.
6. Hər iki detal biri-birinə tərəf sıxılıraq birləşdirilir (Şəkil 2.20 ).



## Tələbələr üçün fəaliyyətlər

- Metalloplastik boruların üstünlüklərini sadalayın və müzakirə edin.
- Stolun üzərinə çoxlu sayda qarışq fitinlər qoyulur. Tələbələr dörd qrupa ayrırlılar və onlara tapşırılır ki, nəzəri olaraq, bir hissəsi metalloplastik boruların birləşdirilməsi ilə, ikinci polipropilen boruların, üçüncü hissə polietilen boruların qaynağı ilə, dördüncü hissə isə polivinilxlorid boruların quraşdırılması ilə məşğul olacaq. Hər qrup özü üçün lazım olan fitinqləri seçsin və nə üçün məhz həmin fitinqləri seçdikləri barədə öz fikirlərini söyləsin.




- Hər bir tələbəyə ayrı-ayrılıqda metalloplastik boru parçası verilir və onlara tapşırılır ki, bu borunun ölçüsünə uyğun fitinq seçilsin və boru qaynaq vəziyyətinə gətirilsin.
- Tələbələr arasında müzakirə aparılır. Onların sinif otaqlarının döşəməsinin qızdırılmasını nə cür həyata keçirmək olar? Boruları döşəmənin altına hansı qayda ilə düzəmk olar? Hər tələbə bu haqda öz fərdi fikrini söyləsin.



## *Plastik boruların montaja hazırlanması*

---

- Verilmiş borunun üzərindəki markalanmayı oxuyun və hər bir simvolun nəyi bildirdiyini söyləyin.
- Polipropilen, polietilen və polivinilxlorid boruları müqayisə edin.
- Karusel iş üsulundan istifadə edərək fitinqlərin növlərini aşdırın və sxemdə qeyd edin.
- Verilmiş polivinilxlorid boruları montaj vəziyyətinə gətirin.
- Əlavə mənbələrdən (kitab, internet və s.) istifadə edərək metalloplastik borular barədə informasiyalar toplayın.





## Qiymətləndirmə

- ✓ Metaloplastik boruların tətbiq sahələri hansılardır?
- ✓ Metaloplastik boruları nə üçün metalla plastik kütlənin kombinasiyasından hazırlayırlar?
- ✓ Metaloplastik boruların fitinqləri digər boruların fitinqlərindən nə ilə fərqlənir?
- ✓ İstidən xətti genişlənmə nədir?
- ✓ Nə üçün qaynaqdan əvvəl metaloplastik boruların metal təbəqəsini təmizləyirlər?
- ✓ Nə üçün plastik borunun daxilində su donduqda çatlamır?
- ✓ Metaloplastik boruların hansı fitiqlərini tanıyırsınız ?
- ✓ Plastik fitinqlərlə metal fitinqlərin fərqi nədir?
- ✓ Polivinilxlorid borulardan hansı boru sistemlərində istifadə edilir?
- ✓ "Soyuq qaynaq" nədir?



## TƏLİM NƏTİCƏSİ 3

---

**Polietilen boruların texniki xüsusiyyətlərini bılır və onları təyinatına uyğun istifadə etməyi bacarır.**

### **3.1. Polietilen boruların xassələrini izah edir.**

#### **➤ Boruların və birləşdirici hissələrin (fitinqlərin) istehsalında istifadə olunan polietilenin xassələri**

Bir çox müsbət xassələrə malik olan polietilenin (PE) (Şəkil 3.1) daha üstün xassələrindən ikisini qeyd etmək olar: yüksək kimyəvi və elektrokimyəvi mühitə davamlılıq, polada xas olan korroziya qabiliyyətinin olmaması.

Aşağıda boruların və birləşdirici hissələrin hazırlanmasında istifadə olunan polietilenin xassələri tam xarakterizə edilir.

**Sıxlığı.** PE-nin xassələri onun sıxlığı ilə müəyyən edilir. Rusiya və Beynəlxalq standartlarda PE-nin sıxlıq qruplarına görə təsnifatı aşağıdakı kimi qəbul edilir, ( $\text{kg/m}^3$ ):

- ASPE (YTPE) - aşağı sıxlıqlı polietilen (yüksek təzyiqli polietilen) - 910-925;
- OSPE (OTPE) - orta sıxlıqlı polietilen (orta təzyiqli polietilen) - 926-940;
- -YSPE (ATPE) - yüksək sıxlıqlı polietilen (aşağı təzyiqli polietilen ) - 941-968.



*Şəkil 3.1. Dənəvər polietilen*

Yüksək təzyiq altında polimerləşmə nəticəsində şaxələnmiş ASPE alınır. Aşağı təzyiq altında müxtəlif metodlarla (qaz fazalı, suspenziyada, həllədicidə) sadə PE alınır. Bununla yanaşı, sopolimer əlavə etməklə müxtəlif sıxlıqlı – 920-dən 960-dək kq/m<sup>3</sup> PE alına bilər. Aşağı təzyiq altında polimerləşmə nəticəsində OSPE də almaq olar. ATPE borular və YTPE borular bir-birindən xarici görünüşcə heç nə ilə fərqlənmir, ona görə də marklanma və ya passport (keyfiyyət haqqında sənəd) olmadığı halda onları fərqləndirmək xeyli çətindir. İki ədəd eyni xarici diametrlı və eyni divar qalınlığına malik ATPE boruları və YTPE boruları müqayisə etmək üçün hər iki borunun üzərinə eyni ağırlıq qüvvəsi ilə təsir etmək lazımdır. ATPE boru daha az dərəcədə deformasiyaya uğrayacaq. ATPE boru YTPE borudan daha möhkəmdir. Əgər dırnaqla ATPE borunun üzərini cızsaq, o zaman cızıq az nəzərə çarpır, YTPE-də isə daha çox nəzərə çarpır. YTPE borunun səthinə zərbə vurulduğu zaman kar səs yayılır, ATPE borularda isə nisbətən cingiltli səs yayılır.

Yüksək sıxlıqlı və monolit birləşmələri yalnız eyni növ və eyni markalı termoplast hissələrin qaynağı ilə əldə etmək olar. PE, PP və ya PB materiala malik müxtəlif borular biri-biri ilə qaynaq edildikdə möhkəm birləşmələr yaranır və mexaniki təsir zamanı asanlıqla qırılırlar.

***İqlim (atmosfer) təsirindən qocalmaya (köhnələrək aşınmaya) qarşı davamlılığı.*** PE ultrabənövşəyi şüaların təsirinə və istiliyə qarşı həssasdır. Onların təsiri altında rəngi və mexaniki xassələri dəyişir, yəni daha bərk və kövrək olur. Bu dəyişikliklər dərhal baş vermir, borular açıq havada, günəşdə və əlverişsiz iqlim şəraitində bir il saxlanıldıqdan sonra əmələ gəlməyə başlayır. Borular xəndəyə düzüldüyünə görə PE-nin atmosfer təsirindən qocalması (köhnəlməsi) təhlükəsi minimal olur.

***Temperaturun təsirinə qarşı davamlılığı.*** Temperaturun uzunmüddətli təsiri zamanı məhsuldakı PE "elastik" olur, yəni mexaniki qüvvənin təsirinə məruz qaldığı zaman deformasiya olunur. Adətən PE boruların möhkəmliyi materialın 20°C temperaturu əsasında hesablanır. Əgər temperatur bu rəqəmdən aşağıdırsa, bir qayda olaraq möhkəmlilik artır. Möhkəmliyin belə artması boru xəttinin istismar parametrlərini təyin edərkən nəzərə alınır, amma PE möhkəmliyinin artması faktı borunun möhkəmlilik ehtiyatı əmsalını artırır.

PE-nin ərimə temperaturu 115 °C-dən 130 °C-ə qədər təşkil edir. Yumşalmaya başlama temperaturu 110 °C, kövrəklik temperaturu isə -70 °C-dir.

***Dartılmaya qarşı möhkəmliyi.*** Bir ox istiqamətində dartılma zamanı axıcılıq həddi PE-nin mühüm özəlliyi sayılır, çünki o, materialın elə bir həddini göstərir ki, bu həddə çatdıqdan sonra termoplastda geri dönməsi mümkün olmayan deformasiyalar baş verir. ASPE, OSPE və YSPE-nin orta axıcılıq həddi 1,0 MPa-dan 28,0 MPa qədər təşkil edir. Bu axıcılıq həddində PE-nin nisbi uzanması 16% təşkil edir. Dağıdıcı gərginlik – yəni dartılma zamanı möhkəmlilik həddi 30,0 MPa-dan çox təşkil edir.

**Qırılma zamanı nisbi uzanması.** PE-nin qırılması zamanı nisbi uzanma həddi 20°C temperaturda və dərtılma sürəti 50mm/dəq-dən 100mm/dəq qədər, 300%-dən 1000%-ə qədər təşkil edir. Qırılma zamanı uzanmanın konkret ədədi dərtılma sürətindən və temperaturdan asılıdır.

**Xətti genişlənməsi.** PE-nin xətti genişlənmə əmsalı polad üçün müvafiq əmsaldan 10 dəfə çoxdur. PE üçün bu əmsal  $0,12\text{-}0,20 \text{ mm}/(\text{m}^\circ\text{C})$  təşkil edir, poladda isə bu,  $0,011 \text{ mm}/(\text{m}^\circ\text{C})$ -dir. PE borular dərtlərkən bunu nəzərə almaq və qabaqlayıcı təhlükəsizlik tədbirləri yerinə yetirmək lazımdır.

**Relaksasiya xassələri.** Əgər PE uzunmüddətli xarici təsirə məruz qalırsa, zaman keçdikcə PE-nin daxili gərginliyi azalır, çünki material yeni vəziyyətə – daha taraz vəziyyətə adaptasiya etmiş olur.

**Diffuziya keçiriciliyi.** PE temperatur artıqca yüksələn diffuzion keçiricilik baxımından, xüsusilə qazlar üçün mütləq germetik deyil. Lakin PE-nin diffuzion keçiriciliyi aşağıdır və  $0.3 \text{ MPa}$  təzyiqdə bir kilometr boru üçün bir il ərzində qazın diffuziya keçiriciliyi  $0.6 \text{ m}^3$  təşkil edir.

**İstilik izolyasiya xassələri.** PE yaxşı istilik izolyasiya xassələrinə malikdir. Bununla belə, yeraltı borular üçün torpağın istilik izolyasiya xassələri PE-nin özü üçün eyni xassələrə münasibətdə daha az əhəmiyyətlidir. PE-nin istilik keçirmə əmsalı orta hesabla  $0,22\text{-}0,4 \text{ Vt}/(\text{m} \cdot \text{°C})$  təşkil edir.

**Kimyəvi maddələrə qarşı davamlılığı.** PE əsasında alınmış məmulatlar bir sıra aqressiv kimyəvi maddələrin: müxtəlif qatlıqlı azot turşusunun, ammonyakın (qaz şəkilli, quru, 100%-li, xalis, doymuş sulu məhlul) texniki asetonun, benzinin, sirkə turşusunun, istənilən çaxırın, suyun (distillə olunmuş, mineralsızlaşdırılmış, duzsuzlaşdırılmış) kalium duzlarının, sıxılmış havanın, tərkibində yağ olan mis və manqan duzlarının, kanalizasiya sistemlərindən çıxan qazların və s., tərkibində karbon dioksid, xlorid turşusu, limon turşusu, kükürd dioksid, civə, hidrogen-sulfid, kükürd, sabun məhlulu və s. olan qazların təsirinə qarşı yaxşı davamlılığa malikdir.

Qatlaşdırılmış azot turşusu (50%-dən çox), benzol və bəzi aromatik karbohidrogenlərə qarşı nisbi davamlılığa malikdir.

**Yanma qabiliyyəti.** Alovla təmas zamanı PE tez yanır, əriyir və damcı şəklində axır. Yanma zamanı alov göy rəngdə, zəif işıqlı olur və sənən şam iyi verir.

PE-nin yanması zamanı əmələ gələn ən təhlükəli qazlar karbon-monooksid (dəm qazı - CO), hidrogen xlorid (HCl) və karbon dioksiddən ( $\text{CO}_2$ ) ibarətdir. PE-nin termiki parçalanması zamanı ayrılan CO miqdarı 9-12% təşkil edir.

Karbon-dioksid kiçik konsentrasiyada təhlükəli deyil, havada 1,5% karbon dioksid olduqda insan ona rahat dözür və orqanizminə mənfi təsir göstərmir, amma 3.0 - 4.5%) konsentrasiya zamanı bu qazla yarı saat nəfəs alan adamın həyatı üçün təhlükəlidir. Həl-hazırda ölkəmizdə yanğın zamanı CO,  $\text{CO}_2$ , HCl və  $\text{O}_2$ -nin təhlükəlilik konsentrasiyalarını tənzimləyən normativ sənəd yoxdur. Bununla əlaqədar olaraq plastik kütlədən olan

boruların yanğın təhlükəsini qiymətləndirmək üçün ədəbiyyat mənbələrində aşağıdakı təhlükəli konsentrasiya həddi tövsiyə olunur: CO - 0.1%, CO<sub>2</sub>- 6%, HCl-5% və O<sub>2</sub>- 17%.

Polietilenin yanmasını zəiflədən maddələr – antipirenlər qismində tərkibində xlor, brom və digər halogen üzvi birləşmələrdən istifadə olunur.

Yanğınsöndürmə vasitəsi kimi nazik şırnaqla püskürdülən sudan, səthi aktiv maddələr qatılmış sudan, köpükdən, yanğın söndürən tozlardan və asbest örtüklərdən istifadə olunur.

**Sanitar-gigiyenik xassələri.** PE-dən icazə verilən normadan çox olan miqdarda bəzi kimyəvi maddələr suya ayrıla bilər. Miqrasiya edən birləşmələr bir qayda olaraq suda dad və qoxu əmələ gətirmir, amma su ekstraktını silkələdikdə tez yox olub gedən köpük əmələ gətirə bilər.

PE-nin işığın təsirinə qarşı stabilliyini təmin etmək üçün tərkibində 0.5 mq/ kq benzopiren olan müxtəlif his növlərindən əlavə oluna bilər. PE-nin tərkibində hisin miqdarı 2,5%-dən çox olmamalıdır. Tədqiqatlar PE borulardan xlorlu su nəqli üçün istifadə etmənin mümkün olduğunu göstərmişdir. Bu zaman xlorun udulma əmsalının əhəmiyyətli dərəcədə artması qeydə alınmamışdır.

PE borular onlarla təmasa girən suyun dadını və qoxusunu dəyişmir və turşuluğunu artırır. Müəyyən olunmuşdur ki, PE-nin içərisində olan axmayan suda bakteriyaların sayının artması polimer materialın təsirindən deyil, suda olan üzvi çirkərin çoxalması nəticəsində baş verir. Su borusundan götürülmüş bakteriyaların müxtəlif molekul kütləsinə malik PE tozlarla birləşdikdə mineral mühitə əkilməsi sübut etdi ki, bu mikroorganizmlər PE-dən istifadə etmək qabiliyyətinə malik deyil. PE suda bağırsaq çöpünün yaşaya bilmə imkanlarına təsir etmir. Beləliklə, PE-nin içməli su ilə təması zamanı suyun orqanoleptik xassələrinin, xüsusi silə də qoxusunun dəyişməsi təhlükəsi qalır.

Müasir plastik boru sistemlərinin əksər hissəsi çox önəmlı xassələrə malik polietilendən hazırlanır. Yeni istehsal texnologiyaları imkan verdi ki, polietilen boruların möhkəmlik xüsusiyyətləri dəmir borularla eyniləşdirsin, yeyilməyə davamlılığını və uzunmürlülüyüň isə daha da artırınsın.

Bütün polietilen borular termoplastik material sayılan polietilen xammalından istehsal olunur, o isə öz növbəsində, etilen ( $\text{CH}_2=\text{CH}_2$ ) karbohidrogenindən alınır.

Polietilendən hazırlanmış boru məhsulları müxtəlif təyinatlı magistral boru xətlərinin çəkilişində geniş istifadə olunur. Buna görə də məmulatın istismar xüsusiyyətlərini və boruların əsas texniki xarakteristikalarını bilmək vacibdir.

Yüksək təzyiqli boru magistrallarında bu borulardan su (Şəkil 3.2) və digər mayeləri, habelə qazşəkilli maddələri nəql etmək üçün istifadə olunur, bir şərtlə ki, onların temperaturu 40 dərəcədən yuxarı olmasın.



*Səkil 3.2. Yüksək təzyiqli polietilen su boruları*

#### ➤ Poletilenin markaları

PE 63 markalı polietilen – yüksək möhkəmliyə malik polimerdir, lakin çatlamaya qarşı dözümsüzdür. Ən yüksək işçi təzyiqi 6,3 MPa-dır.

PE 80 markasından hazırlanmış polietilen borular çox da böyük olmayan diametrlı (90 mm-ə qədər) boru kəmərlərinin çəkilməsində istifadə olunur. Təzyiqə davamlılığı 7,5 MPa-dır.

PE 100 markasından hazırlanmış polietilen borular yüksək təzyiqli su və qaz boru (Şəkil 3.3) magistral qurğularının çəkilməsində istifadə olunur. Böyük diametrə malikdir və təzyiqə davamlılığı 10 MPa-dan yuxarıdır.



*Şəkil 3.3. Yüksək təzyiqli polietilen qaz boruları*

Polietilendən hazırlanmış borular maye və qazşəkilli maddələrin nəql olunmasında istifadə olunurlar, belə ki, polietilen borular kimyəvi reaksiyalara qarşı davamlıdır. Bundan əlavə, bu borulardan elektrik xətlərinin və kabellərinin çökilişində də istifadə olunur. İstismar müddəti 100 ilə yaxındır (çuqun və metal borularla müqayisədə 10 dəfə artıqdır).

Polietilen boruları dörd üsulla birləşdirirlər:

- Uc-ucha termiki qaynaq vasitəsilə;
- Muftalı termiki qaynaq vasitəsilə;
- Elektrofuzion (elektroqaynaq) fitinqlər vasitəsilə;
- Sıxıcı fitinqlər vasitəsilə.

Polietilen boruların malik olduğu əsas texniki xüsusiyyətlər aşağıdakılardan ibarətdir:

1. Polietilen borular korroziyaya məruz qalmırlar, daxili diametrləri sabit qalır, metal borularda isə daxili divarların paslanması nəticəsində və narın dispers materialların boru divarlarına suvanması nəticəsində borunun daxili diametri daralır;
2. Yeyilməyə az məruz qalırlar;

PE boruların unikal xüsusiyyətlərindən biri də odur ki, zaman keçdikcə onun xassələri daha da yaxşılaşır: istismar zamanı axıdılan mayenin tərkibində olan xırda abraziv materialların sürtünməsi nəticəsində daxili divarın hamarlılığı daha da artır və polimerin genişlənməsi nəticəsində borunun daxili diametri artır.

3. Su ilə və aqressiv vasitələrlə təmasdan qorxmur;

Polad boruların əsas problemlərindən biri də güclü şaxtalar dövründə onların istismarının etibarsızlığıdır. Mühəndis-kommunikasiya şəbəkələrindəki qəzaların əksəriyyəti boruların şaxtadan donaraq partlaması ilə bağlıdır, belə ki, donma və kristallaşma zamanı suyun həcmi 7% artır. Polietilen borulardan istifadə etdikdə bu problem aradan qalxır, borunun plastik xassələri ona genişlənmə imkanı verir və keyfiyyətinə heç bir xələl gəlmir.

4. Əlavə istismar xidmətlərinə ehtiyac yoxdur.

5. Boru kəmərlərinin çəkilişinə sərf olunan xərclərin analizi göstərir ki, metal borulara nisbətən polietilen borular iqtisadi və texniki cəhətdən sərfəlidir.

Boruların düzülməsi və qaynaq vasitəsilə birləşdirilməsi asandır, polietilen boru xətlərinin izolyasiya edilməsinə ehtiyac yoxdur. Polietilen qaz və su borularının çəkilməsində vaxta qənaət 10 dəfə çoxdur. Polietilen boruların çəkilərinin yüngül olması (uzunluqlarının eyni olmasına baxmayaraq polad borulardan 3-5 dəfə yüngüldür) daşınma xərclərini nəzərəçarpacaq dərəcədə azaldır. Nəzərə alsaq ki, bu borular buxtalarla və ya kəsmə ölçülərlə buraxılır, onda avtomobilərlə daşınması asanlaşır, habelə yüklemə-boşaltma işləri asanlaşır, böyük ölçülü yüksəkləndirici mexanizmlər tələb olunmur.

Polietilen boruların qaynağına heç bir əlavə material sərf olunmadığından ucuz başa gəlir və az vaxt sərf olunur.

Polietilen boruların çatışmayan xüsusiyyətləri onların mexaniki təsirlərə və günəş şüalarına qarşı dözümsüz olmasıdır.

### **3.2. Polietilen borulara uyğun fitinqləri seçir.**

#### **➤ Polietilen boruların markalanması**

Polietilen borular adətən qara və ya tünd göy rəngdə olurlar, tikilmiş polietilendən hazırlanmış borular isə tünd qırmızı rəngdə ola bilərlər. Onları ona görə boyayırlar ki, digər polimerlərdən seçmək asan olsun. Əgər boru su nəqli üçün nəzərdə tutulmuşdursa, yan tərəfinə boru boyunca göy zolaq vurulur, boru qaz nəqlində istifadə ediləcəksə, sarı rəngli zolaqla fərqləndirilir. Buraxılış forması kiçik diametrli borular 20-50 metr uzunluqda buxtalarla, böyük diametrli borular isə 12 metrlik kəsik parçalarla (istehlakçının tələbi ilə digər uzunluqlar da ola bilər) buraxılır (Şəkil 3.4).



*Şəkil 3.4. Markalanmış yüksək təzyiqə davamlı PE borular*

Bütün polietilen boru istehsalçıları standartlarla müəyyən olunmuş qaydada öz məhsullarını markalayırlar. Borunun hazırlandığı material PE simvolu ilə markalanır ki, bu da polietileni göstərir.

#### ***PE boruların texniki xüsusiyyətlərinə dair nümunə***

Polietilen boruların diametrləri çox geniş bir diapazonda dəyişir — 20 mm-dən 1200 mm-ə qədər. Diametri kiçik olan borular (40 mm-ə qədər) fərdi evlərin və mənzillərin su xətlərində və qızdırıcı sistemlərində istifadə olunur, bir qədər böyükələri (160 mm-ə qədər) su və istilik təchizatı, habelə kanalizasiya sistemlərinin kollektorlarında tətbiq olunur. Böyük diametrli borular isə sənaye və istehsal sahələri üçün, iri miqyaslı kommunikasiya layihələri üçün istehsal olunur.

Yuxarıda qeyd etdiyimiz kimi, polietilen istehsalının iki üsulu var: yüksək təzyiq altında aşağı sıxlıqlı polietilen, aşağı təzyiq altında isə yüksək və orta sıxlıqlı polietilen istehsal edirlər. Aşağı sıxlıqlı polietilen davamlılığı yüksək sıxlıqlı polietilen davamlılığından 2-3 dəfə az olduğundan, onun kiçik diametrlı təzyiqli boruların alınması üçün istifadəsi və yüksək elastiklik tələb edən boruların tətbiq sahəsi ilə məhdudlaşır.

Təzyiqli boruların istehsalı üçün istifadə olunan ilk yüksək sıxlıqlı polietilen yüksək molekullu zənciri yalnız etilen molekullarından ibarət olan xətti homopolimerdən ibarətdir. Qısa müddətdə kifayət qədər yüksək davamlılıqlı homopolimer çatlamaya qarşı aşağı müqavimətə malik olur və parçalanmanın xarakterinin dəyişməsi nəticəsində, yəni plastikdən kövrək hala keçməsi nəticəsində, uzunmüddətli istismar zamanı davamlılıq xüsusiyyətləri kəskin şəkildə aşağı düşür. Uzunmüddətli davamlılığı xarakterizə edən və işçi təzyiqin hesablanması üçün istifadə olunan MRS (Minimum Required Strength – Materialın uzunmüddətli minimal döyümlülüyü) qiyməti 6,3 MPa təşkil edir.

Boruların hazırlanmasında müxtəlif sıxlıqlı polietilendən istifadə edilir.

PE 63, PE 80, PE 100 şərti ixtisarlarında PE-polietileni, rəqəmlər isə polietilenin sıxlığını göstərir. Çatlamaya qarşı müqaviməti artırmaq və istismar müddətində plastik haldan kövrək dağılmaya keçidin qarşısını almaq üçün aparılan tədqiqatlar ikinci nəsil polietilenin yaradılmasına gətirib çıxardı. Sintez zamanı polietilen makromolekullarında yan şaxələri əmələ gətirən somonomerlərin (buten və heksen) əlavə olunması sayəsində polimerin çatlamaya qarşı müqavimətinin kəskin yüksəldilməsinə və MRS qiymətinin 8 MPa qədər artırılmasına nail olundu. Lakin bu zaman qısa müddətli davamlılığın, elastiklik modulunun və çatların sürətlə yayılmasına qarşı müqaviməti azaldır və təzyiqi 6 atm-dən yuxarı qaldırmağa imkan vermir və qaz nəqledici boruların istehsalında polietilenin istifadəsini mümkünzsüz edir.

Müxtəlif növ polietilendən hazırlanmış boruların xarakteristikası cədvəl 3.1-də verilmişdir:

#### **Cədvəl 3.1. Müxtəlif növ PE-dən hazırlanmış boruların texniki xassələri**

Boruların xarakteristikaları	PE 63	PE 80	PE 100
SDR (diametrin divarın qalınlığına olan nisbəti)	11	13,6	17
Xarici diametr, mm	900	900	800
Daxili diametr, mm	736,4	767,8	705,2
Divarın qalınlığı, mm	81,8	66,1	47,4
Material tutumu, kq/m	221,2	162,7	107,5
İstehsal imkanları	Keyfiyyətli boruların hazırlanması praktiki olaraq mümkün deyil	Bir sıra texnoloji problemləri aradan qaldırıldıqdan sonra mümkündür.	Problemsiz

Bu cədvəl göstərir ki, böyük diametrlı boruların istehsalı üçün PE 100-dən istifadə olunması ayrı-ayrı hallarda boruların material tutumunu təxminən iki dəfə azaltmağa imkan verir. Borunun xarici diametrinə dəyişiklik etmədən material tutumu 33-34 % azalır, eyni zamanda borunun en kəsiyinin 16% artması və məhsuldarlığın (m/saat) 20-30% yüksəldilməsi baş verir.


Polimer boruların markalanması metal borulardan əsaslı surətdə fərqlənir – burada borunun xarici diametri göstərilir. Lakin boru divarının qalınlığı böyük hədlərdə dəyişir, belə ki, borunun daxili diametrini hesablamaq lazım gəlir – borunun xarici divarından divar qalınlığının iki misli çıxılır. Markalanmada borunun divar qalınlığı xarici diametr dən sonra yazılır (aralarında adətən, \* və ya "x" işarəsi qoyulur).

Məsələn:  $160 \times 14,6$  və ya  $160*14,6$ , bu onu göstərir ki, verilmiş borunun xarici diametri 160 mm, divar qalınlığı isə 14,6 mm-dir. Buna əsasən polietilen borunun daxili diametrini də hesablamaq olar:  $160 \text{ mm} - 2*14,6 \text{ mm} = 130,8 \text{ mm}$ .

Bundan əlavə, markalanmada SDR şərti ixtisarı və rəqəmlər verilir. Bu rəqəmlər borunun xarici diametrinin divar qalınlığına olan nisbətidir. Bu göstərici boru divarının möhkəmliyini və təzyiqə davamlılığını bildirir (Bu barədə sonrakı fəsildə ətraflı məlumat verilir).

PE boruların markalanmasından bir nümunə (Şəkil 3.5):

Polietilen boruları tanıtmaq üçün markalanmışdır. Yazılar hər bir metrdən vurulur. İlk olaraq istehsalçı şirkətin adı göstərilir, həmin şirkətin loqotipinin vurulması da mümkündür, lakin bu, o qədər də vacib deyil. Bu işarə onu göstərir ki, şirkət öz məhsuluna görə narahat deyil.



*Şəkil 3.5. PE boruların markalanma nümunəsi*

- Boru materialının işarəsi – PE- polietilen;
- Polietilenin sıxlığı, göstərilən nümunə üçün – 80;
- Sonra borunun SDR kəmiyyəti – 11;

- Daha sonra borunun xarici diametri və divar qalınlığı göstərilir: borunun diametri 160 mm, divar qalınlığı 14,6 mm;
- Sonda isə boru istehsalında istinad olunan standartlar (ГОСТ, ДСТУ, ISO, DIN EN, AZS, TS və s.) göstərilir.

Hər bir polietilen borunu boru xəttinə qoşmaq və ya döndərmək, şaxələndirmək üçün fitinqlərdən istifadə olunur. Hər bir fitinq borunun divar qalınlığına və xammalın markasına görə seçilir.

#### ➤ **Polietilen fitinqlər**

Polietilen titinqlər istənilən təyinatlı və istənilən ölçüdə polietilen boruları montaj etmək üçündür. Onları bəzən YSPE fitinqlər də adlandırırlar (yəni Yüksek Sixlıqli Polietilen). Bu detallardan müasir boru kəmərlərində, fərdi evlərin və şəhər su təchizatı sistemlərinin, o cümlədən qaz magistrallarının tikintisində istifadə edilir. Bütün polietilen fitinqləri istehsal metoduna görə və montaj üsuluna görə 4 əsas qrupa bölmək olar:

1. Elektrik qızdırıcı elementləri olan elektroqaynaq (elektrofuzion) fitinqləri (3.6) polietilen qaz və su borularının quraşdırılmasında istifadə olunur.



*Şəkil 3.6. Elektrik qızdırıcı elementləri olan elektrofuzion fitinqləri*

2. Tökmə fitinqlər (onları çox vaxt “spiqot” adlandırırlar) termoplast avtomatlarda qəliblərə tökülməklə istehsal olunur, onlar da polietilen borular üçündür (Şəkil 3.7 ).



*Şəkil 3.7. Polietilen tökmə fitinqlər*

3. Kompression fitinqlər (süxici fitinqlər) yalnız kiçik diametrli polietilen su xətləri borularında istifadə olunur (Şəkil 3.8 ).



*Şəkil 3.8. Kompression polietilen fitinqlər*

## *Plastik boruların montaja hazırlanması*

---

4. Qaynaq fitinqləri (Şəkil 3.9 ) istehsalat zonalarında, o cümlədən boru istehsalı zavodlarında plastik boru qaynaqcıları tərəfindən düzəldilir, 10 bar təzyiq üçün nəzərdə tutulur:




*Şəkil 3.9. Qaynaq fitinqləri*

### 3.3. SDR kəmiyyətinə görə polietilen boruların texniki xüsusiyyətlərini sadalayır.

#### ➤ Plastik boruların SDR kəmiyyəti

Plastik borulardan hər hansı bir mühəndis-kommunikasiyası şəbəkəsi qurarkən borunun hidravlikı hesabatını aparmaq tələb olunur. Hidravlikı hesabat – boru məməlatının ölçüsünün təyin edilməsinin əsas tərkib hissələrindən biridir. Hidravlikı hesabata daxil olan əsas parametrlərdən biri də SDR kəmiyyətidir.

SDR (ingil. Standart Dimension Ratio – Standart Ölçülər Əmsali) standart ölçülər nisbətidir, başqa sözlə, borunun xarici diametrinin boru divarının qalınlığına olan nisbətidir (Şəkil 3.10).



Şəkil 3.10. SDR kəmiyyəti

Bu kəmiyyət boru divarının qalınlığı ilə tərs mütənasibdir, başqa sözlə, SDR indeksi böyük olan borunun divar qalınlığı kiçik və ya əksinə – qalın divarlı borunun SDR əmsali kiçikdir.

Eyni diametrə malik borulardan divar qalınlığı daha çox olan boru istismar prosesi zamanı texniki və təbii faktorlar tərəfindən yaradılan daha böyük qüvvələrə tab gətirə bilər. Bu faktorlar aşağıdakılardır:

- Borunun içərisindəki maddə tərəfindən yaradılan təzyiq;
- Xarici basqlar, məsələn, borunun torpaqla basdırılması zamanı;
- Xarici mexaniki təsirlər, məsələn, torpağın mövsümə uyğun tərpənməsi və s.

Başqa sözlə, SDR, eyni zamanda borunun qalınlığına görə boruya təsir edən qüvvəni və ya təzyiqi (daxili və xarici) ifadə edir.

➤ Müxtəlif SDR indeksli borular nə ilə fərqlənirlər?

Hal-hazırda 6-dan 41-dək SDR indeksli polietilen borular buraxılır, onlara təsir edə biləcək qüvvələr, başqa sözlə təzyiqlər Cədvəl 3.2-də verilmişdir:

**Cədvəl 3.2. SDR kəmiyyətinə nəzərən borunun işçi təzyiqi.**

SDR 6	SDR 7,4	SDR 9	SDR 11	SDR 13,6	SDR 17	SDR 17,6	SDR 21	SDR 26	SDR 33	SDR 41
25 bar	20 bar	16 bar	12 bar	10 bar	8 bar	7 bar	6 bar	5 bar	4 bar	4 bar

Əksər boruların üzərində təzyiq PN işarəsi ilə verilir.

PN (Pressure Nominal) – borunun istismar xüsusiyyətləri və tətbiq sahələri barədə çox şey deyir. Yəni nominal işçi təzyiq rəqəmlərlə göstərilir (bar və ya texniki atm.).

– PN-10 – bu tip borular 10 bar təzyiqə davam gətirirlər və soyuq su təchizatı sistemlərində və ya istisna hallarda, müvafiq temperatur rejimində saxlanılmaqla döşəməni isitmək üçün altından çəkilən konturun montajı üçün istifadə oluna bilərlər. Bu zaman temperatur +45 dərəcədən yuxarı olmamalıdır.

– PN 16 – bu boru temperaturu +60 dərəcə və işçi təzyiqi 16 bar-a qədər olan soyuq və isti su təchizatı sistemləri üçün nəzərdə tutulmuşdur.

– PN-20 – ən çox istifadə olunan borudur, bir sözlə, onu universal adlandırmaq da olar, o həm isti, həm də soyuq su borularının çəkilməsində, habelə qızdırıcı sistemin konturlarının qurulmasında istifadə oluna bilər. Bu cür markalanmış borular +95 dərəcə temperatura və 20 bar təzyiqə davam gətirə bilirlər.

– PN-25 – bu cür borular daha möhkəmdir, 25 bar təzyiqə və +95 dərəcə temperatura dözürlər. Onlar, əsasən, isti və qızdırıcı su sistemlərinin mərtəbələrarası paylayıcı dayaq borularının quraşdırılmasında, o cümlədən qazanxanalarda və mərkəzi istilik sistemlərinə qoşulmalarında istifadə olunurlar.

Bu təsnifatdan olan boruların standart ölçü parametrləri cədvəl 3.3-də verilmişdir:

Beləliklə, standart ölçülər əmsalı boruların konkret hansı sistemdə – təzyiqli və ya təzyiqsiz sistemdə tətbiq oluna bilməsini göstərir:

SDR 26-41 indeksli borular təzyiqsiz (öz axını ilə) kanalizasiya sularının axıdılmasında istifadə olunur;

SDR 21-26 kiçik mərtəbəli evlərin binadaxili zəif təzyiqli su təchizatında istifadə edilə bilər;

SDR 17-11 indeks göstəriciləri olan boru məmulatları zəif təzyiqli su xətlərində və suvarma sistemlərində istifadə oluna bilər;

SDR kəmiyyəti 9-dan kiçik olan borular təzyiqli su borusu xətlərinin, kollektorların və qaz borularının çəkilməsində istifadə olunur.

### Cədvəl 3.3. Təzyiqdən asılı olaraq boruların standart ölçü parametrləri

OD, mm	PN - 25		PN - 20		PN - 16		PN - 10	
	ID, mm	s, mm	ID, mm	s, mm	ID, mm	s, mm	ID, mm	s, mm
16	-	-	10,6	2,7	11,6	2,2	-	-
20	13,2	3,4	13,2	3,4	14,4	2,8	16,2	1,9
25	16,6	4,2	16,6	4,2	18,0	3,5	20,4	2,3
32	21,2	3,0	21,2	5,4	23,0	4,4	26,0	3,0
40	26,6	3,7	26,6	6,7	28,8	5,5	32,6	3,7
50	33,2	4,6	33,2	8,4	36,2	6,9	40,8	4,6
63	42	5,8	42,0	10,5	45,6	8,4	51,4	5,8
75	50	6,9	50,0	12,5	54,2	10,3	61,2	6,9
90	-	-	60,0	15,0	65,0	12,4	73,6	8,2
110	-	-	73,2	18,4	79,6	15,4	90	10,0

OD – borunun xarici diametri

ID – borunun daxili diametri (daxili kanalın şərti keçidi)

Eyni markalı, lakin müxtəlif SDR indeksli borular biri-birindən tamamilə fərqlənirlər. Boruları SDR kəmiyyətinə görə seçərkən onun hazırlandığı polietilenin markasını da nəzərə almaq lazımdır. Hətta eyni SDR əmsala malik borulardan materialının markası daha yüksək olan boru daha möhkəm və mexaniki təsirlərə daha döyümlü olacaqdır. Məsələn, PE 100 SDR 17 markalı boruları təzyiqli su və qaz xətlərində istifadə etmək olar, PE 80 SDR 17 isə bu məqsəd üçün yararlı deyildir.

#### ➤ Polietilen boruların çəkiləri

Polietilen boruların çəkisi onun diametri və divar qalınlığı ilə düz mütənasibdir. 1 m uzunluğunda olan borunun en kəsiyinin sahəsini ( $S = 2\pi r h$ ; burada  $\pi=3,1415$ ,  $r$  – borunun radiusu,  $h$  – borunun uzunluğu,  $h=1$  m) divar qalınlığına və polietilenin sıxlığına vurmaqla onu asanca hesablamaq olar.

Məsələn, su təchizatı sisteminin böyük diametrli polietilen magistral borusunun çəkisini tapmaq tələb olunur. Borunun diametri 1200 mm, divar qalınlığı 60 mm olarsa, onun 1 metrinin çəkisi :  $1,2 \cdot 3,1415 \cdot 1 \cdot 0,06 \cdot 960 = 217$  kq.


Daha aydın olsun deyə: 1,2 - borunun iki radiusu, m; 3,1415 – pi ədədi ; 0,06 – borunun divar qalınlığı, m; 960 – bir kubmetr yüksək sıxlıqlı polietilenin xüsusi çəkisi. Borunun çəkisindən göründüyü kimi, böyük diametrli boruları əllə montaj etmək qeyri-mümkündür.

### **3.4. Damcı suvarma borularını tətbiq edir.**

#### **➤ Polietilen boruların tətbiq sahələri**

Son illər kənd təsərrüfatının bir çox sahələrində polietilen borulardan hazırlanmış damcı suvarma üsulundan istifadə edilir ki, bitkilər lazımi miqdarda su ala bilsin. Məlumdur ki, bir çox bitkilər müntəzəm suvarılmaya ehtiyac duyurlar, hətta yayın qızmar çağında bir neçə günlük quraqlıq əkilmiş bütün sahənin məhvinə gətirib çıxara bilər. Bu halda damcı suvarma sistemi effektli olur və lazımi miqdarda maye damcılara (suvarma sisteminin adı buradan götürülmüşdür) bitkiyə çatdırıla bilir.

Damcı suvarılmasını bəzən kapillyar texnologiya da adlandırırlar. Maraqlıdır ki, damcı suvarma sistemində zəruri gübrə maddələrini də həll etmək mümkündür və bu da öz növbəsində birbaşa bitkinin köklərinə çatdırılır (Şəkil 3.11 ).



*Şəkil 3.11. Zəruri maddələrin bitkinin köklərinə çatdırılması*


#### **➤ Damcı suvarma borularının elementləri**

Bitkilərin damcılı suvarılma sistemini (Şəkil 1.50 ) təşkil etmək yalnız su mənbəyinə qoşulmaqdan ibarət deyil, çoxlu sayıda xüsusi qovşaqlardan və mexanizmlərdən ibarətdir. Avadanlığın komplektləşdirilməsinə aşağıdakı tərkib hissələri daxildir (Şəkil 3.12):

**Təzyiqi tənzimləyən klapanlar** damcı borularının qarşısında yerləşir və suyun təzyiqini azaldır. Yüksək təzyiq borunun vaxtından əvvəl sıradan çıxmasına və suyun qeyri-bərabər paylanmasına səbəb ola bilər.

**Filtrlər sistemi.** Boruların damcı buraxan deşikləri çox kiçik olduqlarından qumun və torpağın kiçik hissəcikləri vasitəsilə tutulur. Tutulmanın qarşısını almaq üçün filtrlərdən istifadə olunur.

**Su sayacı.** Mövcud su məsrəfini təyin etməkdən ötrü istifadə edilir.



*Şəkil 3.12. Bitkiların damcılı suvarılma sistemi nümunəsi*

**Gübrələrin daxil edilməsi qurğusu.** Gübrəni qarışdırmaq üçün tutumdan və suyu boru sisteminə vurmaq üçün nasosdan ibarətdir.

**Kontroller.** Su saygacının və nasos avadanlığının işini təmizləyən cihazdır. Suvarmanın vaxtını və həcmini tənzimləmək üçündür.

**Damcıladıcı borular və damcıladıcı vasitələr.** Bilavasitə suyu paylayan qurğudur. Damcıladıcı vasitələr polietilen borulardan bahadır və buna görə də paylayıcı sistem quraşdırıllarkən bu faktoru nəzərə almaq lazımdır. Ona görə də çox zaman damcıladıcı vasitələr əvəzinə boruya deşiklər açılır (Şəkil 3.13).

**Sulanacaq sahəyə suyun aparılması üçün magistral boru sistemi** əvvəlcədən çəkilir (Şəkil 3.14).

Damcı suvarılma sistemləri sərfəli olmaqla yanaşı, bəzi çatışmazlıqlara da malikdirlər. Bitkilərin suvarılma variantını seçərkən bütün üstünlükleri və çatışmazlıqları götür-qoy etmək lazımdır.

Onların üstünlükleri:

**Yarpaqların günəşdən yanması halı baş vermir.** Şirnaqlı sulamada isə günəş şüası yarpaqlarda fokuslaşaraq məhvedici yanıqlara səbəb olur. Damcılı suvarılmada su birbaşa bitkinin kökünə verildiyindən, günəş şüasının təsirindən bitki zədələnmir.



*Şəkil 3.13. Damcılادıcı vasitələrdən istifadə etməməklə qurulmuş polietilen damcı suvarılma sistemi*

**Minimal işçi təzyiq.** Yay fəslində suya tələbat çox olduğundan təzyiq aşağı düşür. Lakin damcılı suvarilmaya 0,2-0,3 atmosfer təzyiq kifayət edir.

**Suya qənaət.** Digər suvarılma metodlarından fərqli olaraq, burada suya 60 % qənaət olunur.

**İnsektisidlərin birbaşa torpağa verilməsi.** Bu zaman meyvə və tərəvəzlər zəhərli maddələrlə kontaktda olmurlar.

**Gübə sərfinin azaldılması.** Gübələr birbaşa bitkilərin kök sistemini verildiyi üçün izafi gübə itkisinə yol verilmir.



*Şəkil 3.14 Magistral boru xətti*

#### **Gecələr suvarılmanın mümkününlüyü.**

Sahənin sahibinin iştirakı olmadan su avtomatik verilir. Suvarılmaya sərf olunan fiziki məsrəflər və su sərfinə nəzarət aradan qaldırılır.

**Suvarılma prosesinin avtomatlaşdırılması.** Minimal əmək sərfi ilə bitkilərə qulluq edilməsini təmin edir.

#### **Məhsuldarlığın 2-3-dəfə artması.**

Bitkilər daimi su ilə qidalandıqlarından və stress faktorları azaldığından məhsuldarlıq artır.

Lakin damcı suvarma sistemlərinin çatışmayan cəhətləri də vardır. Onlara səthi də olsa, bir nəzər salaq:

**Damcı suvarma sistemlərinin bahalığı.** Nəzərə almaq lazımdır ki, avadanlığa sərf olunan xərclər su sərfinə qənaətin və məhsuldarlığın artması nəticəsində əldə olunan gəlirlə kompensasiya edilir.

**Damcıladıcı vasitələrin tutulması.** Düzgün quraşdırılmış damcıladıcı vasitələr nadir hallarda tutulur, sistemə verilən suyu isə adi filtrlərlə təmizləmək mümkündür.

Göründüyü kimi, damcı suvarılma metodunun üstünlükleri çoxdur, müasir professional fermerlər tərəfindən qiymətləndirilir və damcılama suvarılma metodu ideal variant hesab olunur.




## Tələbələr üçün fəaliyyətlər

- Polietilen boruların istehsalında hansı polietilen markalarından istifadə olunmasını göstərin və bu markalar arasındaki fərqləri müzakirə edin.



- Polietilen boruların hansı üsullarla birləşdirilməsini sadalayın.
- Stolun üzərinə düzülmüş boru nümunələri arasından polietilen boruları seçin.
- Verilmiş polietilen borunun üzərindəki markalanma yazılarını oxuyun və markalanmadakı hər bir işarənin nəyi bildirdiyini söyləyin.
- Elektrofuzion fitinqlərlə tökmə fitinqləri arasındaki fərqli və oxşar cəhətləri göstərin.



- Bəzi əkin sahəsinin nə üçün damcılı suvarılma metodunu ilə suvarıldığını araşdırın və onun faydalı xüsusiyyətlərini müzakirə edin.



- Verilmiş boru nümunəsinin xarici diametrini və divar qalınlığını ölçərək onun SDR kəmiyyətini hesablayın və həmin hesabat əsasında borunun hansı təzyiqə və temperatura dözəcəyini təyin edin.
- Verilmiş plastik boru nümunəsinin diametrini və divar qalınlığını ölçərək onun 1 metrinin çəkisini hesablayın.



## Qiymətləndirmə

- ✓ Magistral boru xətlərində hansı polietilen xammalından istehsal olunmuş PE borulardan istifadə edilir?
- ✓ Polietilendən hazırlanmış yüksək təzyiqli qaz boruları su borularından nə ilə fərqlənir?
- ✓ Polietilen boruların çatışmayan cəhəti nədir?
- ✓ Polietilen boruları nə üçün qara və ya göy rəngə boyayırlar?
- ✓ Polietilen boruları nə üçün markalayırlar və onların markalanmamış borulardan fərqi nədir?
- ✓ Polietilen boruların hansı fitinqlərini tanıyırsınız?
- ✓ SDR kəmiyyəti nədir və boruların həndəsi ölçüləri ilə əlaqəsi necədir?
- ✓ Üzərində SDR 41 və SDR 9 yazılmış boruların hansının divarı qalındır?
- ✓ SDR 17 markalı borular hansı təzyiqə dözürlər?
- ✓ Müasir istixanalarda nə üçün damcı suvarılma sistemlərindən istifadə edilir?
- ✓ Divar qalınlığına və xarici diametrinə görə borunun vahid metrinin çəkisini nə cür təyin edirlər?

## **Ədəbiyyat**

1. <https://olymp.in/news/soedinenie-polipropilenovyx-trub-texnologiya-montazha/1326>
2. "Plastik boru montajı", Ankara, 2014.
3. ООО "УК", "Группа Полипластик", Двухслойные гофрированные трубы КОРСИС.
4. [ru.wikipedia.org/wiki/Металлополимерные\\_трубы](http://ru.wikipedia.org/wiki/Металлополимерные_трубы)
5. <http://trubamaster.ru/fitingi/fitingi-dlya-metalloplastikovyh-trub.html>
6. <https://kanalizaciyadoma.ru/truby/polivinilchloridnye-truby-374>
7. <http://vse-o-trubah.ru/harakteristiki-polietilenovyh-trub.html>
8. <https://propolyethylene.ru/truby/tehnicheskie-harakteristiki.html>
9. <http://ukrpolyplast.com.ua/stati/23-termorezistornye-fitingi-nadezhnoe-soedinenie-pe-truboprovodov-po-dostupnym-tsenam>
10. <http://trubamaster.ru/fitingi/fitingi-dlya-poliehtilenovyh-trub.html>
11. <http://soviet-ingenera.com/santeh/trubodel/truba-dlya-kapelnogo-poliva.html>
12. <http://soviet-ingenera.com/vodosnab/vodoprovod/vodoprovod-iz-polipropilena-svoimi-rukami.html>
13. Проектирование и монтаж трубопроводов из полиэтилена, ИКАПЛАСТ, Санкт-Петербург, 2006.
14. İ.Z.Əliyev, R.Q.Ağacanov , N.İ.Əliyev. "Ekoloji təmiz polipropilen borular", "Müasir inşaatda ekologiya və enerji effektivliyi problemləri" Beynəlxalq elmi-praktiki konfransın materialları. Bakı, 24-25 noyabr, 2016-ci il, s. 129-131.
15. Əliyev İ.Z., Musayev S.A., Əliyev N.İ., Ağacanov R.Q., "Plastik kütlələrin sintezi və emali", Dərs vəsaiti, Bakı-2016. 316 səh.

## Qeydlər



AVROPA İTTİFAQI



AZƏRBAYCAN RESPUBLİKASI  
TƏHSİL NAZIRLIYI



*Empowered lives.  
Resilient nations.*

Azərbaycan Respublikasının Təhsil Nazirliyi yanında  
Peşə Təhsili üzrə Dövlət Agentliyi  
Azərbaycan Respublikası, Bakı Az 1033, Ə.Orucəliyev küçəsi 61  
Tel.: (+994 12) 599 12 77  
Faks: (+994 12) 566 97 77  
Web: [www.vet.edu.gov.az](http://www.vet.edu.gov.az)